

1. Əgər rəhbərlik əhəmiyyətli sayılan səhvlərin hesabatda düzəldilməsinə imtina edərlərsə auditor belə yanaşmalıdır:

- fikrini bildirməkdən imtina haqqında məsələnin nəzərdən keçirilməsi
- auditor rəyinin lazımı modifikasiyası haqda məsələnin nəzərdən keçirilməsi
- mahiyyət üzrə əlavə auditor proseduru aparılmalıdır
- düzgün cavab yoxdur
- ✓ mənfi fikrin bildirilməsi haqqında məsələnin nəzərdən keçirilməsi

2. Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- qeydiyyat yeri üzrə maliyyə orqanı;
- düzgün cavab yoxdur;
- yalnız akkreditə olunan rəşəkar auditor birliyi;
- ✓ auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və ya) akkreditə olunan peşəkar auditor birliyi;
- qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı;

3. Ümumi auditor riski dedikdə nə başa düşülür?

- ✓ səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
- bütün cavablar düzgündür;
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək) ;

4. Aşkar etməmək riski dedikdə başa düşülür:

- ✓ audit prosesində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
- müəssisənin mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- bütün cavablar düzgündür;
- iqtisadi subyektin hesabatında əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı (belə səhvlər daxili nəzarət sistemi vasitəsilə aşkara çıxarılanadək) ;

5. Auditor riski aşağıdakılarla əlaqədardır:

- ✓ maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər risklərlə bağlıdır;
- hesabların saldosa, yaxud əməliyyatların siniflərinə münasibətdə əhəmiyyətli sayıla bilən təhriflər vaxtında aradan qaldırılmışdır, yaxud uçot vasitəsilə aradan qaldırılmışdır;
- məzmun üzrə auditor prosedurları hesabların saldusunda, yaxud əməliyyatların sinfində əhəmiyyətli sayılan təhrifləri aşkara çıxarmağa imkan vermir;
- düzgün cavab yoxdur;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri təhriflərə məruz qalmışdır;

6. Aşkarlanmayan risk aşağıdakılarla əlaqədardır:

- ✓ məzmun üzrə auditor prosedurları hesabların saldosu, yaxud əməliyyatlar sinfi üzrə əhəmiyyətli sayılan təhrifləri aşkara etməyə imkan vermir;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə əhəmiyyətli sayıla bilən təhriflər uçot vasitəsilə aradan qaldırılmışdır;
- maliyyə hesabatında əhəmiyyətli sayılan təhriflər müəyyən edilmiş, lakin vaxtında aradan qaldırılmamışdır;
- düzgün cavab yoxdur;
- hesabların saldosu, yaxud əməliyyatların sinifləri üzrə təhriflərə yol verildikdə;

7. Auditor riski aşağıdakı komponentlərdən ibarətdir:

- iqtisadi subyektlə razılaşdırılmaqla auditorun müəyyənləşdirdiyi risk;
- düzgün cavab yoxdur;
- ✓ təsərrüfatdaxili risk, nəzarət vasitəsi riski, aşkar etməmək risk;

- yalnız təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
- nəzarət vasitəsi riski və aşkar etməmək riski;

8. Ayrılmaz risk aşağıdakılarla bağlıdır :

- ✓ hesabların saldosu, yaxud əməliyyatlar üzrə təhriflər ayrılıqda, yaxud bütövlükdə əhəmiyyətli ola bilər (daxili nəzarət təşkil edilmədikdə);
- auditor prosedurları hesabların saldusunda yaxud əməliyyatların sinfində ayrılıqda və ya bütövlükdə əhəmiyyətli ola bilən təhrifləri aşkarlamağa imkan vermir;
- maliyyə hesabatında əhəmiyyətli təhriflər olarsa müəyyən risklərə yol verilmiş olur;
- düzgün cavab yoxdur;
- təhriflər hesabın saldosu, yaxud əməliyyatların sinfi üzrə ola bilər (əhəmiyyətli təhriflər vaxtında aradan qaldırılmadıqda və uçot vasitəsilə düzəldilmədikdə) ;

9. Əhəmiyyətlik və auditor riski arasında aşağıdakı əlaqə mövcuddur:

- ✓ əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər aşağı olur;
- əhəmiyyətliliyin səviyyəsi nə qədər aşağıdırsa, auditor riski də bir o qədər aşağı olur;
- əhəmiyyətliliyin səviyyəsi yüksəldikcə auditor riski dəyişmir;
- düzgün cavab yoxdur;
- əhəmiyyətliliyin səviyyəsi nə qədər yüksəkdirsə, auditor riski də bir o qədər yüksək olur;

10. Əhəmiyyətlik və auditor riski arasında hansı qarşılıqlı əlaqə mövcuddur?

- ✓ əks əlaqə;
- heç bir qarşılıqlı əlaqə yoxdur;
- asılılıq riskin səviyyəsi ilə müəyyənləşir;
- asılılıq seçimin həcmi ilə müəyyənləşir;
- birbaşa əlaqə;

11. Auditor riskinin hansı növü birbaşa auditorun asılıdır?

- ✓ aşkar etməmək riski;
- təsərrüfatdaxili risk və nəzarət vasitəsi riski;
- nəzarət vasitəsi riski;
- nəzarət vasitəsi riski və aşkar etməmək riski;
- təsərrüfatdaxili risk;

12. Auditor riski:

- ✓ auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir;
- auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir;
- özünü doğrultmayan qeyri sistematik riskdir;
- məhdud riskdir;
- auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir;

13. Audit proqramında göstərilir :

- ✓ audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- yoxlamayı aparacaq auditor üçün təlimat toplusu;
- yoxlamayı aparacaq auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;
- düzgün cavab yoxdur.
- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr

14. Auditor proqramı dedikdə nə başa düşülür?

- ✓ auditor yoxlamasının ümumi planını yerinə yetirmək üçün zəruri sayılan audit prosedurlarının həcmi, xarakteri və müddətləri;
- zəruri auditor prosedurlarının xülasəsi;
- auditor yoxlamasının istiqaməti və zəruri auditor yoxlamasının xülasəsi;
- düzgün cavab yoxdur;

- auditor yoxlamasının istiqaməti;

15. Kənar auditin keçirilməsi üçün əsas sayılır:

- √ müqavilə;
- normativ aktların göstərişləri;
- yuxarı təşkilatın sərəncamı;
- bütün cavablar düzgündür;
- dövlət orqanlarının tapşırıqları;

16. Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

- yuxarı təşkilatın vəsaiti;
- məqsədli fond;
- √ ehtiyat fondu;
- məhsulun maya dəyəri;
- təşkilatın xalis mənfəəti;

17. Auditor xidmətinə görə ödəniş aparılır:

- √ auditor təşkilatı tərəfindən müəyyən edilmiş tariflərə əsasən müştəri ilə razılaşma yolu ilə.
- hökumət tərəfindən təsdiq olunmuş tarifə müvafiq olaraq;
- Maliyyə Nazirliyi tərəfindən təsdiq olunmuş tarifə əsasən;
- Auditor Palatası tərəfindən təsdiq olunmuş tarifə istinad olaraq;
- müştəri ilə razılaşma əsasında, lakin ölkənin qanunvericiliyində müəyyən olunmuş tariflərdən yuxarı olmamaq şərti ilə;

18. Məcburi və könüllü audit yoxlamalarının aparılması ödənilir:

- √ sifarişçi ilə razılaşdırılmış müqavilə qiyməti ilə;
- 1000 manat həddində.
- təşkilatın özü tərəfindən təyin edilmiş tariflərlə;
- tabeçiliyində olan ərazidə müvafiq qaydada qeydiyyatda alınmış audit
- ölkənin hökuməti tərəfindən qoyulmuş tariflərlə;

19. Auditorların və sifarişçilərin münasibətləri aşağıdakı əsas sənədlə tənzimlənir:

- √ audit yoxlaması və ya digər xidmətlərin aparılmasına dair müqavilə ilə.
- auditin aparılmasına alınan öhdəçilik məktubu ilə;
- audit yoxlaması aparılmasına dair müqavilə ilə;
- audit xidmətini müşayiət edən xidmətlərə görə müqavilə ilə;
- şifahi danışıqlarla;

20. Audit olunan şəxsin rəhbərliyi və digər vəzifəli şəxsləri məcburdurlar:

- bütün cavablar doğrudur;
- √ auditin aparılması üçün şərait yaratmalıdırlar;
- audit yoxlaması aparılarkən auditorların qarşısında onların heç bir məsuliyyəti yoxdur;
- müqavilədə göstərilən məbləği bütövlüklə auditora ödəməlidirlər;
- düzgün cavab yoxdur.

21. Auditorun müştəri qarşısındakı günahı və məsuliyyəti necə müəyyən edilir:

- √ məhkəmənin qərarı ilə;
- vergi orqanları tərəfindən;
- Maliyyə Nazirliyi tərəfindən;
- istintaq orqanları tərəfindən.
- auditor yoxlamasına dair müqavilə ilə;

22. Audit planı özündə birləşdirir:

- √ auditor prosedurunun xarakterinin, müddətinin və həcmnin təsviri;
- auditor qərarının hazırlanması üçün əsas sayılan nəticələr və onların əsaslandırılması;
- yoxlamayı yerinə yetirən auditor üçün təlimatlar toplusu;
- bütün cavablar düzgündür;
- auditor yoxlamasının həyata keçirilməsinin ehtimal olunan həcmi və qaydası;

23. Audit proqramında göstərilir :

- √ audit yoxlamasının aparılması üçün onun təxmini həcmi və qaydası;
- yoxlamayı aparən auditor üçün təlimat toplusu;
- yoxlamayı aparən auditor üçün təlimat toplusu, auditorun rəyinin əsasını hazırlanması üçün əsas sayılan nəticələr;
- düzgün cavab yoxdur.
- auditorun rəyinin hazırlanması və əsaslandırılması üçün əsas sayılan nəticələr;

24. Audit yoxlamasının ümumi planı kim tərəfindən tərtib edilir:

- √ yoxlamayı aparən auditor;
- iqtisadi subyektin rəhbərliyi;
- təşkilatın baş mühasibi;
- düzgün cavab yoxdur.
- auditor şirkətinin rəhbəri;

25. Auditin planlaşmasına aid edilir:

- √ auditor prosedurlarının ümumi stratejiyasının hazırlanması, onun müddətinə və həcminə yanaşma
- yoxlama qrafiklərinin hazırlanması
- sifarişçi ilə danışıqların aparılması və yoxlama qrafikinin hazırlanması
- düzgün cavab yoxdur
- sifarişçi ilə danışıqların aparılması

26. Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- √ ölçmə;
- məntiqi;
- surətçixarma;
- inventarizasiya;
- riyazi;

27. Hansi üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- √ laborator analizi;
- ölçmə;
- riyazi;
- məntiqi;
- inventarizasiya;

28. Auditor maliyyə hesabatının auditini zamanı daxili auditin məlumatlarına istinad edə bilərmi?

- √ daxili auditorun işinə bütün hallarda istinad etməməlidir;
- maliyyə hesabatının auditinə dair müqavilənin şərtlərinə uyğun olaraq daxili auditorun işindən istifadə edir;
- daxili auditorun işini maliyyə orqanları ilə müzakirə edir;
- düzgün cavab yoxdur;
- daxili auditorun işinə tamamilə etibar etməlidir;

29. Daxili auditin vəzifələrini yerinə yetirə bilər:

- vergi orqanlarının müfəttişləri və iqtisadi subyektin ştatında olan xüsusi xidmətlər;
- √ iqtisadi subyektin ştatında olan xüsusi xidmət;
- vergi orqanlarının müfəttişi;
- maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;

- vergi orqanlarının müfəttişləri və maliyyə hesabatının auditini həyata keçirən kənar auditorlar;

30. Daxili auditin həcmi və məqsədi aşağıdakı amillərdən asılıdır:

- ✓ təşkilatın ölçüsü, təşkilatı strukturu və müdiriyyətin tələblərindən;
- daxili audit xidmətinin işçilərinin ştat cədvəlinə uyğun sayından;
- iqtisadi subyektin sahə aidiyyətindən;
- doğru cavab yoxdur;
- iqtisadi subyektin təşkilatı strukturundan;

31. Daxili auditin təşkili, rolu və vəzifələri müəyyənləşdirilir:

- ✓ iqtisadi subyektin rəhbərliyi və (və ya) mülkiyyətçisi ilə;
- Vergilər Nazirliyi ilə;
- Auditorlar Palatası ilə;
- auditor təşkilatının rəhbərliyi ilə;
- Maliyyə Nazirliyi ilə;

32. Daxili auditin həyata keçirən mütəxəssislər kimin qarşısında məsuliyyət daşıyır:

- ✓ yoxlanılan təşkilatın mülkiyyətçiləri;
- audit yoxlamasını sifariş verən müştərilər;
- idarəetmənin yuxarı orqanları;
- bütün cavablar düzgündür;
- 3-cü şəxslər;

33. Daxili auditin həyata keçirən mütəxəssislər məsuliyyət daşıyır:

- düzgün cavab yoxdur;
- 3-cü şəxs qarşısında
- auditor yoxlamasını sifariş verən müştəri qarşısında;
- 3-cü şəxs və auditor yoxlamasını sifariş verən müştəri qarşısında;
- ✓ yoxlanılan təşkilatın rəhbərliyi qarşısında;

34. Sənədli nəzarətin hansı üsulu yoxlanılan dövrdə bu və ya digər dəyişikliyin səbəblərini müəyyənləşdirməyə imkan verir?

- ✓ iqtisadi təhlil
- hesabi yoxlama;
- yazılı sorğu;
- sənədlərin üzləşdirilməsi;
- sənədlərin oxunması;

35. Sənədli nəzarətin hansı üsulu müxtəlif sənədlərdə olan məlumatların dürüstlüyünün qiymətləndirilməsinə imkan verir?

- ✓ sənədlərin üzləşdirilməsi;
- hesabi yoxlama;
- yazılı sorğu;
- iqtisadi təhlil
- sənədlərin oxunması;

36. Sənədli nəzarətin hansı üsulu məlumatların etibarlığını artırır ?

- ✓ yazılı sorğu;
- hesabi yoxlama;
- sənədlərin üzləşdirilməsi;
- düzgün cavab yoxdur
- sənədlərin oxunması;

37. Sənədli nəzarətin hansı üsulu mühasibat sənədlərində və registrlərində rəqəm məlumatlarının düzgünlüyünün yoxlanılması ilə nəticələnir?

- √ hesabi yoxlama;
- yazılı sorğu;
- sənədlərin üzləşdirilməsi;
- iqtisadi təhlil;
- sənədlərin oxunması;

38. Sənədli nəzarətin hansı üsulu obyektə aid olan sənədlərin öyrənilməsini özündə əks etdirir?

- √ sənədlərin oxunması;
- hesabi yoxlama;
- yazılı sorğu;
- sənədlərin üzləşdirilməsi;
- iqtisadi təhlil;

39. İqtisadi nəzarətin təşkilinin hansı prinsipi iqtisadiyyata təsir edir?

- √ həqiqilik;
- obyektivlik;
- peşə səlahiyyəti;
- rasionallıq;
- qanunilik;

40. Daxili nəzarət sisteminin əsas elementlərini müəyyənləşdirin:

- √ nəzarət mühiti, nəzarət prosedurları;
- müəssisələrin mühasibat uçotunun prosedurları;
- nəzarət mühiti;
- nəzarət prosedurları;
- daxili nəzarət texnikası;

41. Əgər müştərinin daxili nəzarət sistemi çox yüksək təşkil olunmuş-dursa, auditor nə etməlidir?

- √ onun etibarlılığını yoxlamaq, daha sonra yalnız kənar audit üçün zəruri sayılan məlumatlardan istifadə etmək;
- onun etibarlılığını yoxlamaq və daha sonra mütləq qaydada bütün məlumatlardan istifadə etmək;
- onun etibarlılığını yoxlamaq, daha sonra zərurət yarandıqda bütün məlumatlardan istifadə etmək;
- düzgün cavab yoxdur
- onun bütün məlumatlarından istisnasız olaraq istifadə etmək və yoxlama müddətini minimuma endirmək;

42. Mühasibat uçotu sistemi və daxili nəzarətin təşkilinin qiymətləndirilməsi aparılır:

- √ auditor prosedurlarının sayını və daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün.
- müəssisənin fəaliyyəti ilə tanış olmaq üçün;
- müəssisənin gələcəkdə fəaliyyət göstərməsini müəyyən etmək üçün;
- daxili nəzarəti vasitəsinin riskini təyin etmək üçün;
- auditor prosedurlarının sayını təyin etmək üçün;

43. Nəzarət vasitəsi testləri:

- √ daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır;
- dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir;
- müvafiq banklar tərəfindən keçirilən testlərdir;
- düzgün cavab yoxdur;
- maliyyə orqanlarının keçirdiyi testlərdir;

44. Auditor standartları aşağıdakı funksiyaları yerinə yetirir:

- √ yoxlamanın yüksək keyfiyyətini və auditor proseslərinin müxtəlif elementlərinin əlaqəsini təmin edir;
- auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;
- cəmiyyətin auditə etimadını formalaşdırır və auditor xidmətləri bazarında rəqabəti aradan qaldırır;

- düzgün cavabı yoxdur;
- cəmiyyətin auditə etimadını formalaşdırır;

45. Yoxlama keçirilərkən auditorun aldığı məlumat:

- √ məxfidir;
- açıqdır;
- informasiyadan asılı olaraq açıqdır;
- açıqlıq auditin aparılması müqaviləsinin şərtlərindən asılıdır .
- yalnız xidməti istifadə üçündür;

46. Auditorun müstəqilliyi prinsipini pozan halları müəyyənləşdirin:

- √ müştərilər və onların işləri ilə bağlı maliyyə əlaqəsi
- komisiyon mükafatları
- bütün cavablar düzgündür
- düzgün cavabı yoxdur;
- sayğısızlığın gözlənilməsi üzrə öhdəliklərdə baş verən münaqişə

47. Təsis sənədlərinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir

- √ təsis sənədlərinin yoxlanılması;
- təsisçilər ilə hesablaşmaların yoxlanılması;
- təsisçilərin yığıncaqlarının sənədlərinin yoxlanılması;
- vergitutmanın yoxlanılması;
- nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması;

48. Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- √ fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması;
- mühasibat şöbəsinin yoxlanılması;
- maliyyə şöbəsinin yoxlanılması;
- əmrlərin yoxlanılması;
- uçot siyasətinin faktiki mövcudluğu;

49. Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- √ baş mühasib;
- baş mühəndis;
- maliyyə şöbəsinin müdiri;
- iqtisadiyyat şöbəsinin müdiri;
- müəssisənin rəhbəri;

50. Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir:

- √ uçot siyasətinin faktiki mövcudluğu;
- təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu;
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü ;
- nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü;
- ödənişlər üzrə hesablaşmaların düzgünlüyü;

51. Özünün fəaliyyəti zamanı təşkilat müəyyən uçot siyasətinə əsaslanır ki, onun məqsədi aşağıdakıların yoxlanılmasıdır:

- √ uçot siyasətinin mühasibat uçotunun məqsədlərinə uyğunluğunun
- təsisçilər tərəfindən nizamnamə kapitalına iştirak payının qoyulmasının düzgünlüyün;
- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün;
- təsisçilərlə hesablaşmaların düzgünlüyünün
- təsis sənədlərinin düzgünlüyünün və mövcud qanunvericiliyə uyğunluğunun;

52. Mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları səciyyələndirir:

- √ müəssisənin uçot siyasətini
- müəssisənin dividend siyasətini
- müəssisənin vergi siyasətini
- müəssisənin texniki siyasətini
- müəssisənin qiymət siyasətini

53. Təşkilatın uçot siyasətinə daxildir:

- √ mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları;
- təsis sənədlərinin yoxlanılması qaydası;
- təsisçilər ilə hesablaşmaların auditi qaydası;
- ƏDV üzrə hesablaşmaların auditi qaydası;
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası;

54. Auditor rəyi səciyyələndirir:

- hesabat ilinin dekabr ayının 31-dən sonra təşkilatın fəaliyyətində yol verilən faktlara qiymət verilməsi;
- maliyyə hesabatı dərc olunandan sonra aşkarlanan faktlara qiymət verilməsi;
- maliyyə hesabatı dərc olunanaqəd aşkarlanan faktlara qiymət verilməsi;
- √ auditor rəyi imzalanan tarixədək yol verilən hadisələrə qiymət verilməsi;
- düzgün cavab yoxdur;

55. Yoxlama üçün müştəri təşkilat tərəfindən yanlış məlumat təqdim olunub. Auditor nə etməlidir:

- yanlış məlumatların mənbəsini müstəqil təyin etməlidir;
- bütün cavabkar doğrudur.
- √ mənfi auditor rəyi hazırlamalıdır;
- bu məlumatlar barədə vergi orqanlarını məlumatlandırılmalıdır;
- bu məlumatlar barədə istintaq orqanlarını məlumatlandırılmalıdır;

56. Hansı halda auditor rəyi verilənədək, auditor müştəri-təşkilatdan hesabatlara düzəliş edilməsini tələb edə bilər:

- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda;
- iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;
- düzgün cavab yoxdur.
- qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulmadıqda;
- √ qanunverici və normativ aktların tələbləri əhəmiyyətli dərəcədə pozulduqda və iqtisadi subyektin verdiyi məlumatda şübhəli faktlar aşkar olduqda;

57. Əgər fəaliyyətin fasiləsizliyi əhəmiyyət daşıyan qeyri- müəyyənliklə müşayiət olunursa və Maliyyə hesabatına informasiyaların adekvat açıqlanması yoxdursa, auditor etməlidir:

- auditor rəyini lazımi şəkildə modifikasiya etməlidir;
- düzgün cavab yoxdur;
- rəyə diqqəti cəlb edə bilən abzas əlavə etməlidir;
- √ iradla fikrini bildirməli, yaxud mənfi fikir bildirməlidir;
- mənfi fikir bildirməlidir;

58. Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- √ bütün cavablar düzgündür
- təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının;
- fəaliyyətin nəticəsinin;
- maliyyə vəziyyətinin;
- əmlak vəziyyətinin;

59. Auditor məsuliyyət daşıyır:

- √ öz rəyinə görə;

- hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- bütün cavablar doğrudur.
- müştərinin hesabatlarının məzmununa görə;

60. Əgər auditor belə hesab edir ki, subyekt öz fəaliyyətini fasiləsiz davam etdirə bilməz, onda o, belə etməlidir:

- ✓ mənfi fikir bildirməlidir;
- xüsusi qeyd aparmalı, y axud mənfi fikir bildirməlidir;
- auditor rəyini lazımi səviyyədə verməlidir;
- düzgün cavab yoxdur;
- rəyə diqqət cəlb edə bilən abzas əlavə etməlidir;

61. Auditor rəyi nədən ibarətdir?

- ✓ giriş, analitik, yekun;
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı;
- giriş hissə;
- yekun hissə;
- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı;

62. Mühasibat hesabatı audit üçün sübutdurmu:

- ✓ bəli ;
- ola bilsin;
- bəzi hallarda;
- doğru cavab yoxdur;
- yox ;

63. Audit sübutlarına aiddir:

- yalnız audit planı;
- ✓ audit aparılan müddətdə alınan məlumatlar;
- yalnız auditorun hesabatı;
- yalnız audit proqramı;
- doğru cavab yoxdur;

64. Beynəlxalq Audit Standartları auditorndan əhəmiyyətli qiymət verilməsini tələb edir:

- ✓ auditor prosedurları planlaşdırıldıqda və təhriflərin səbəblərinə qiymət verildikdə;
- təhriflərin səbəbləri qiymətləndirildikdə;
- auditor prosedurları planlaşdırıldıqda, təhriflərin səbəblərinə qiymət verildikdə, mühasibat uçotu və daxili nəzarət sistemində qiymət verildikdə;
- düzgün cavab yoxdur;
- auditor prosedurları planlaşdırıldıqda;

65. Beynəlxalq Audit Standartları auditor sübutlarının alınmasının aşağıdakı prosedurlarını deklorasiya edir:

- ✓ müfəttişlik, müşahidə, sorğu, təsdiq, yekun vurmaq və analitik prosedurlar;
- müfəttişlik, müşahidə, sorğu, təsdiq, yenidən hesablaşmaq və analitik prosedurlar;
- yenidən hesablaşmaq, inventarlaşma, uçot qaydalarına əməl olunmasının yoxlanılması, təsdiq, şifahi sorğu, sənədlərin yoxlanılması, analitik prosedurlar, alternativ balansın hazırlanması;
- düzgün cavab yoxdur
- müfəttişlik, müşahidə, icmallaşdırma və qruplaşdırma, sorğu və təsdiq, yenidən hesablaşmaq, sürət çıxarma və analitik prosedurlar;

66. Əgər rəhbərliyin ərizəsi digər auditor sübutları ilə ziddiyyət təşkil edərsə, onda auditor etməlidir:

- ✓ əlavə prosedurlar həyata keçirmək və rəhbərliyin digər ərizəsinin etibarlılığını bir daha nəzərə almaq;
- alternativ auditor prosedurları həyata keçirmək
- qeydlə fikir bildirmək və rəyə diqqəti cəlb edən abzas daxil etmək

- düzgün cavab yoxdur
- auditor qərarının modifikasiyasının zəruriliyini nəzərdən keçirmək

67. Analitik prosedurlarının yerinə yetirilməsi üsullarına aiddir:

- √ sadə müqayisə üsulu;
- məlumatların təsdiqlənməsi;
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi və məlumatların təsdiqlənməsi;
- məlumatın təsdiqlənməsi və sadə müqayisə üsulu
- dövriyyənin və qalıqların hesablar üzrə testləşdirilməsi;

68. Müfəttişlik audit prosedurunun mahiyyəti nədədir:

- √ yazıların, sənədlərin və maddi aktivlərin yoxlanılması;
- subyektin mühasibat balansında maddələrin yoxlanılması;
- mənfəət və zərər haqqında hesabat maddələrinin yoxlanılması;
- subyektin pul vəsaitlərinin hərəkəti haqda hesabatının yoxlanılması.
- hesablamaların riyazi yoxlanılması;

69. Hesablama və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır

- √ auditor prosedurlar vasitəsi ilə;
- tipik səhvlər vasitəsi ilə;
- analitik prosedurlar vasitəsi ilə;
- hesabi yoxlamalar vasitəsi ilə ;
- auditor süburları vasitəsi ilə;

70. Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması aid edilir:

- √ auditor proseduruna aid edilir;
- hesabi yoxlamalara aid edilir;
- analitik prosedurlara aid edilir;
- tipik səhvlərə aid edilir;
- auditor sübutlarına aid edilir;

71. Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- √ istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesabların qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;
- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla

72. Analitik prosedurlarının yerinə yetirilməsinin əsas mərhələləri hansılardır:

- √ prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi, yerinə yetirilməsi və nəticələrinin təhlili.
- prosedurun yerinə yetirilməsi
- prosedurun yerinə yetirilməsi nəticələrinin təhlili;
- prosedurun məqsədinin təyin olunması, onun növünün seçilməsi və yerinə yetirilməsi;
- prosedurun məqsədinin təyin olunması və prosedurun növünün seçilməsi

73. Analitik prosedurlar ehtiva edir:

- √ mahiyyəti üzrə yoxlama proseduru;
- mühasibat ucot hesablarında əməliyyatların düzgünlüyünə qiymət verən testlər;
- mühasibat hesablarında vəsaitlərin qalığının düzgünlüyünə qiymət verən
- bütün cavablar doğrudur;
- daxili nəzarət vasitələrinin testləri ;

74. Ekspert yoxlaması tamamlayır:

- √ Formal və hesabi yoxlamanı
- Sənədlərdə səhvlərin aşkara çıxarılmasını
- Əsas vəsaitlərin auditinin düzgün aparılmasını
- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- Aparılmış hesablamaların düzgünlüyünü

75. İqtisadi yoxlama müəyyən edir:

- √ Aparılmış əməliyyatın məqsədəuyğunluğunu
- Kassa əməliyyatlarının auditinin düzgünlüyünü
- Audit fəaliyyətində iqtisadi təhlilinin rolunu
- Ümumi sənədlərin auditinin düzgünlüyünü
- Əsas vəsaitlərin auditinin düzgünlüyünü

76. Normativ-hüquqi yoxlama təyin edir:

- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını
- Aparılmış əməliyyatın iqtisadi məqsədəuyğunluğunu
- Əməliyyatların maliyyələşdirilmə mənbələri üzrə əsaslandırılmasını
- Sənədlərdə rekvizitlərinin düzgün doldurulmasını
- √ Aparılmış əməliyyatın qanunvericiliyə uyğunluğunu

77. Sənədlərin hesabı yoxlanılmasına daxildir:

- √ Sənədlərdə göstərilmiş qiymətlərin düzgünlüyü
- Mühasibat hesabatının bütün formalarının yoxlanılması
- Sənədlərdə səhvlərin aşkara çıxarılması
- Sənədlərdə rekvizitlərinin düzgün doldurulması
- Sıralamanın ardıcılığının gözlənilməsi

78. Sənədin formal yoxlanılması aşağıdakıları nəzərdə tutur:

- √ Sənədin rekvizitlərinin tamlığı və düzgün doldurulması
- Sənədlərdə səhvlərin aşkara çıxarılmasını;
- Aparılmış hesablamaların düzgünlüyünü
- Sənədlərin işlənməsi zamanı yekunların düzgünlüyünü
- Mühasibat hesabatının bütün formalarının yoxlanılmasını

79. Auditor sübutları əldə olunur:

- √ daxili nəzarət vasitələrinin testləri və mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;
- yalnız mahiyyət üzrə yoxlama prosedurları vasitəsi ilə;
- mühasibat uçotu və daxili nəzarət sisteminin təşkili və səmərəliliyi vasitəsi ilə;
- düzgün cavab yoxdur
- yalnız daxili nəzarət vasitələrinin testləri vasitəsi ilə;

80. Audit seçiminin statistik metodu nəyi nəzərdə tutur:

- √ düzgün cavab yoxdur.
- elementlərin systemsiz seçimini;
- ehtimal nəzəriyyəsinin tətbiq edilməsi;
- elementlərin təsadüfi seçimi və ehtimal nəzəriyyəsinin tətbiq edilməsini;
- elementlərin təsadüfi seçimini;

81. Aşağıdakı seçimlər fərqləndirilir:

- √ representativ və qeyri-representativ

- qeyri-reprezentativ və mürəkkəb
- mürəkkəb və qarışıq
- qeyri-reprezentativ və qarışıq
- reprezentativ və mürəkkəb

82. Seçimin ümumi səhvi dedikdə başa düşülür:

- √ uçotda, yaxud hesabatda məbləğ ifadəsində səhvlər (məhiyyət üzrə yoxlama prosedurları yerinə yetirildikdə) ;
- yalnız bir fərdi halda yol verilə bilən səhv. Belə səhv baş məcmu nöqtəyi-nəzərindən reprezentativ hesab olunmur;
- baş məcmunun səhvinin maksimal ölçüsü (belə səhvi auditor qəbul edilən sayır)
- bütün cavablar düzgündür
- daxili nəzarət vasitəsinin normal fəaliyyətindən kənarlaşma (daxili nəzarət vasitəsinin testləri yerinə yetirildikdə) ;

83. Fırıldaqçılıq nəyi təsvir edir:

- √ təsərrüfat əməliyyatlarının mənasının pozulması ilə nəticələnən ucot yazılışlarının düzgün əks etdirilməməsi;
- aktivlərin, yaxud mənimləmələrin düzgün qiymətləndirilməməsi riskini artıran şərtlərin və hadisələrin mövcudluğu;
- təsərrüfat fəaliyyəti faktlarının düzgün təqdim olunmaması nəticəsində maliyyə informasiyalarının təhrif edilməsi;
- bütün cavablar doğrudur;
- hesabi və məntiqi səhvlər nəticəsində maliyyə məlumatının təhrif edilməsi;

84. Auditor satışdan alınan gəlirləri müştəri tərəfindən gizlədilməsi və uçot qeydlərində əks olunmamasını belə təsnifləşdirir:

- √ fıırıldaqçılıq;
- yaddan çıxarmaq;
- təsərrüfat əməliyyatlarının həcmindən asılı olaraq;
- hesabi səhv;
- mexaniki səhv;

85. Auditdə əhəmiyyətlik səciyyələndirir?

- √ maliyyə hesabatları əsasında qəbul edilən iqtisadi qərarlara təsir göstərə bilən informasiyaların təhrif olunması;
- gözlənilməyən səhv, maliyyə hesabatlarının saxtalaşdırılması;
- müştərinin daxili nəzarət sisteminin tərkibində yol verilən çatışmamazlıqları;
- bütün cavablar düzgündür
- müştərinin mühasibat uçotu sistemindəki çatışmamazlıqları;

86. Dələduzluq dedikdə nə başa düşülür?

- uçot qeydlərində manipulyasiya, ilk sənədlərin və hesabat registrlərinin saxtalaşdırılması;
- qanunvericiliklə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;
- müəssisənin uçot siyasəti ilə müəyyənləşdirilən təsərrüfat əməliyyatlarının və qaydalarının düşüncəli surətdə saxtalaşdırılması;
- √ bütün cavablar düzgündür;
- uçot qeydlərində düşüncəli surətdə dəyişikliklər;

87. Beynəlxalq Audit Standartlarına uyğun olaraq səhv termini həyri səciyyələndirir:

- √ qəsdən olmayan səhvləri, mühasibat uçotunda təkrar yazılışlar;
- ilk mühasibat sənədlərində dəyişikliyi;
- mövcud olmayan əməliyyatların uçotda əks etdirilməsini;
- bütün cavablar düzgündür;
- uçot yazılışlarında dəyişikliyi;

88. Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditorun işçi sənədlərinin əsas təyinatı nədədir?

- √ auditor sübutunun formalaşması baxımından məlumatların sənədlərlə rəsmiyyətə salınması;
- ekspertlərin və digər auditorların cəlb olunmasının zəruriliyi müəyyənləşdirilir;
- iqtisadi subyektə aid olan informasiyalar əks etdirilir və ekspertlərin və digər auditorların cəlb olunması zərurəti müəyyənləşdirilir;
- düzgün cavab yoxdur
- iqtisadi subyektə aid olan informasiyaları əks etdirir;

89. Auditor hansı formada işçi sənədlərini tərtib etməlidir :

- √ auditin ümumi anlayışı üçün mümkün qədər dolğun formada;
- unifikasiya edilmiş ilkin sənədlərin albomlarda göstərilmiş formada;
- vergi orqanlarının təyin etdiyi formada;
- statistika orqanlarının təyin etdiyi formada.
- xidmətlərin göstərilməsi barədə müqavilədə nəzərdə tutulan formada;

90. İş sənədlərinin mülkiyyətçisi aşağıdakılardır:

- √ auditor;
- auditor və audit olunan şəxs;
- ölkənin Auditorlar Palatası;
- vergi orqanları.
- audit olunan şəxs;

91. Auditor özünün işçi sənədlərinə müvafiq sənədlərin surətini əlavə edir. Bunun üçün kimin razılığı olmalıdır:

- √ müştərinin;
- vergi orqanlarının;
- ölkənin Maliyyə Nazirliyinin;
- ölkənin Auditorlar Palatasının;
- auditorun;

92. Auditor işçi sənədlərində aşağıdakı məlumatı göstərməlidir:

- √ auditor işinin planlaşdırılması, yerinə yetirilmiş auditor prosedurlarının mahiyyəti, müddəti və həcmi, auditor sübutlarının əsasında alınan nəticələr;
- yalnız audit yoxlamasının planlaşdırılması;
- audit olunan şəxsin işçi həyatından sorğu nəticəsində alınan məlumatı;
- doğru cavab yoxdur
- yalnız auditor sübutlarından alınan nəticələri;

93. Audit yoxlaması başa çatdıqdan sonra iş sənədləri audit təşkilatında saxlanılmalıdır:

- √ 5 ildən az olmayaraq;
- 3 ildən az olmayaraq;
- 1 il;
- 10 ildən az olmayaraq;
- auditor təşkilatı və iqtisadi subyekt arasında müqavilə münasibətlərinin müddətindən asılı olaraq;

94. Auditin nəticələri üzrə işçi sənədləşməsi saxlanılır?

- √ ən azı 5 il müddətində auditor təşkilatının qovluğunda (faylında)
- audit aparılan subyektlə razılaşmaqla auditor təşkilatı sənədlərin saxlanılma müddətini müəyyən edir
- Respublikanın Vergi Nazirliyi ilə razılaşdırmaqla
- düzgün cavab yoxdur
- növbəti auditor yoxlanılmasınadək iqtisadi subyektə

95. Auditorun işçi sənədləri:

- √ auditin mütləq sənədləşdirilməsi - alınmış məlumatların işçi sənədlərində əks olunmasıdır;
- maliyyə hesabatında əks olunmuş informasiyadır;
- mühasibat balansında əks olunmuş informasiyadır;
- iqtisadi subyektin auditor tərəfindən yoxlanılmış sənədləridir;
- auditor tərəfindən audit yoxlamasının aparılması üçün iqtisadi subyekt haqqında toplanmış bütün məlumatdır;

96. Nəzarət vasitəsi riski dedikdə başa düşülür:

- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- √ mühasibat uçotu və daxili nəzarət sistemi üzrə əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;
- hesabatda əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı ;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
- bütün cavablar düzgündür

97. Təsərrüfatdaxili risk dedikdə başa düşülür:

- səhv fikrin formalaşması və yoxlamanın nəticələrinə görə səhv rəyin verilməsi ehtimalı;
- bütün cavablar düzgündür;
- auditor yoxlamasının gedişində tətbiq olunan auditor prosedurlarının real mövcud olan səhvləri aşkara çıxara bilməmək ehtimalı;
- √ hesabatda əhəmiyyətli səhvlərin aşkara çıxarılması ehtimalı;
- müəssisədə tətbiq olunan mühasibat uçotu və daxili nəzarət sistemi vasitələrinin əhəmiyyətli səhvləri vaxtında aşkarlamamaq və düzəltməmək ehtimalı;

98. Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ varmı?

- istisna hallarda mümkündür;
- təşkilatın rəhbərinin icazəsi ilə;
- auditorun öz fikrindən asılıdır;
- √ xeyr;
- bəli;

99. Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- √ bəli;
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır ;
- auditorun öz fikrindən asılıdır;
- məhdud hüquqa malikdir;
- yox;

100. Maliyyə hesabatını audit edən zamanı auditorun hüququ var:

- √ sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;
- iqtisadi subektlə razılaşmadan ekspert dəvət etmək;
- auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək və subyektin razılığı olmadan ekspert dəvət etmək;
- iqtisadi subyektin razılığı olmadan ekspert dəvət etmək və sənədlərlə qeydə alınan əmlakın faktik mövcudluğunu yoxlamaq;
- auditorun malik olduğu mühasibat proqramlarının tətbiqini tələb etmək;

101. Auditor yoxlamasının aparılması formaları və metodları müəyyənləşdirir?

- Maliyyə Nazirliyi tərəfindən;
- Beynəlxalq Audit Standartları tərəfindən təsdiq edilmişdir;
- Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir;
- bütün cavablar düzgündür;
- √ auditor firması tərəfindən;

102. Nəzarət məlumatlarının mənbələrindən asılı olaraq nəzarət növləri fərqləndirilir:

- √ sənədli və faktik nəzarət;
- kütləvi və seçmə nəzarət;
- əvvəlcədən, kütləvi və sonradan nəzarət;
- sənədli seçmə;
- əvvəlcədən, cari və sonradan nəzarət;

103. Auditin əsas məqsədlərinə aiddir:

- audit olunan şəxsin heyətinin səhvlərinin aşkara çıxarılması;
- audit olunan şəxsin heyətinin fırıldaqçılıq faktlarının aşkara çıxarılması;

- √ audit olunan şəxsin mühasibat uçotunun mövcud qanunvericiliyə uyğun aparılması və mühasibat (maliyyə) hesabatının etibarlılığı haqqında fikir bildirilməsi;
- bütün cavablar düzgündür;
- audit olunan şəxsin maliyyə sabitliyinin müəyyənləşdirilməsi;

104. Audit fəaliyyəti səciyyələndirir:

- √ hesabatın etibarlılığı barədə fikir bildirmək məqsədilə audit olunan şəxsin mühasibat (maliyyə) hesabatının müstəqil yoxlanması;
- auditor təşkilatları və fərdi auditorlar tərəfindən həyata keçirilən audit xidmətlərinin göstərilməsi;
- iqtisadi subyektin mühasibat uçotunun bərpasına kömək göstərilməsi;
- bütün cavablar düzgündür;
- vergilərin hesablanmasına, maliyyə və hüquqi məsələlərə bağlı məsləhət xarakterli köməyin göstərilməsi;

105. Xüsusi metodoloji üsullarına görə auditə aiddir:

- faktiki nəzarət;
- müşahidə;
- skanlaşma və ekspert qiyməti;
- √ bütün cavablar düzgündür;
- sənədli yoxlama;

106. Təyinatına görə audit bölünür:

- maliyyə hesabatı və vergi audit;
- idarəetmə audit və təsərrüfat fəaliyyətinin audit;
- xüsusi audit;
- √ bütün cavablar düzgündür;
- qiymət və tələblərə uyğunluq audit;

107. Auditor xidmətinin bazar subyektlərinə daxildir:

- auditor təşkilatları, audit olunan şəxsin baş mühasibi;
- sərbəst auditorlar, auditor təşkilatları;
- √ auditor təşkilatları (sərbəst auditorlar), audit olunan şəxslər;
- bütün cavablar doğrudur;
- sərbəst auditorlar, maddi məsul şəxslər;

108. Auditin başlıca məqsədi nədir?

- mövcud mühasibat sənədlərinin normativ aktların tələblərinə uyğunluğunu müəyyən etmək;
- uçot və hesabatdakı bütün səhvlərin düzəldilməsi üzrə tövsiyələr hazırlamaq;
- mühasibat uçotunun və vergiyə cəlb olunmanın aparılmasında yol verilən nöqsanları aşkar etmək;
- müəssisənin maliyyə vəziyyətini təhlil etmək;
- √ mühasibat hesabatlarının dürüstlüyünün və təsərrüfat əməliyyatlarının normativ və qanunverici aktlara uyğunluğunun müəyyənləşdirmək;

109. Maliyyə (mühasibat) hesabatının təqdim olunmasına görə məsuliyyət daşıyır:

- audit aparılan hüquqi şəxsin təsisçiləri;
- baş mühasib, yaxud uçotu həyata keçirən şəxs;
- audit olunan şəxsin təsisçiləri və baş mühasibi;
- düzgün cavab yoxdur;
- √ audit olunan şəxsin rəhbərliyi;

110. Təşəbbüslə auditin keçirilməsi bölünür:

- √ təşəbbüslə və icbari;
- təşəbbüslə və fərdi;
- təşəbbüslə, məcburi və fərdi;
- kənar və daxili;

- məcburi və fərdi;

111. İcbari auditor yoxlaması adətən keçirilir:

- hesabat ilinin 6 ayına görə;
- √ hesabat ilinin 12 ayına görə;
- hesabat ilinin 3 ayına görə;
- göstərilən istənilən dövrdə;
- hesabat ilinin 9 ayına görə;

112. İcbari audit yoxlamasının əlamətlərinə aiddir

- iqtisadi subyektin fəaliyyətinin təşkilati hüquqi forması və növü;
- iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması və maliyyə göstəriciləri;
- √ iqtisadi subyektin fəaliyyətinin təşkilati-hüquqi forması, növü və maliyyə göstəriciləri;
- düzgün cavab yoxdur;
- iqtisadi subyektin fəaliyyətinin növləri və maliyyə göstəriciləri;

113. Qiymətli kağızları fond birjalarında tədavülə buraxılan təşkilatların məcburi auditi həyata keçirilə bilər:

- yalnız auditor – fərdi sahibkar vasitəsilə;
- √ yalnız auditor təşkilatı vasitəsilə;
- Vergilər Nazirliyinin icazəsi ilə auditor – fərdi sahibkar vasitəsilə;
- düzgün cavab yoxdur;
- auditor – fərdi sahibkar, yaxud xüsusi icazəsi olan auditor təşkilatı vasitəsilə;

114. Audit , Təftiş və Mühasibat ekspertizası anlayışları eynidirmi?

- bəli, onlar tamamilə eynidir;
- bəli, onlar qismən eynidir;
- «Audit» və «Təftiş» anlayışı eynidir;
- «Audit» və «Mühasibat ekspertizası» anlayışı eynidir;
- √ xeyr, onlar eyni deyil;

115. Təşkilatın fəaliyyətinin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması:

- təşkilatın vergi siyasətinin auditinin məqsədinə aiddir;
- təşkilatın qiymət siyasətinin auditinin məqsədinə aiddir;
- √ təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aiddir;
- mühasibat şöbəsinin auditinin məqsədinə aiddir
- təşkilatın uçot siyasətinin auditinin məqsədinə aiddir;

116. Auditin fərqləndirici əlamətlərinə aiddir:

- müstəqillik və obyektivlik;
- müstəqillik və operativlik;
- √ müstəqillik, ödənişli və məxfilik;
- düzgün cavab yoxdur ;
- ödənişli və komplekslik ;

117. Auditor yoxlaması ola bilər:

- təşəbbüslə;
- kompleks;
- seçmə;
- √ bütün cavablar düzgündür;
- məcburi;

118. Vergi orqanları ilə auditor firmaları arasında vəzifələrin təkrarlanması baş verirmi?

- ✓ bəli, təkrarlanma olur;
- auditor firmaları yoxlamaların nəticəsi haqda vergi orqanlarına hesabat verir;
- vergi orqanları yoxlamanın nəticəsi haqda auditor firmasına hesabat verir;
- düzgün cavab yoxdur;
- xeyr, təkrarlanma olmur;

119. Audit nə deməkdir?

- kommersiya strukturlarının fəaliyyətinə nəzarət vasitəsi;
- çatışmazlıqların aşkarlanması, aradan qaldırılması və günahkar şəxslərin cəzalandırılması;
- çatışmamazlıqların aşkarlanması, günahkarların müəyyən edilməsi;
- aşkara çıxan çatışmazlıqlara görə günahkar şəxslərin cəzalandırılması;
- ✓ hüquqi şəxslərin mühasibat uçotu və hesabatının müstəqil yoxlanılması;

120. Auditor təşkilatı yoxlamanın aparılması üçün müəssisənin dəvətini qəbul edə bilər:

- audit olunan müəssisənin mühasibat uçotunun bərpası ilə bağlı xidmət göstərmişdirsə;
- ✓ audit olunan müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərmişdirsə;
- audit olunan müəssisənin təsisçilərindən biridirsə;
- audit olunan müəssisənin rəhbərliyində yaxın qohumu çalışırsa.
- audit olunan müəssisənin mühasibat uçotunun aparılması ilə bağlı xidmət göstərmişdirsə;

121. Məcburi audit aparıldıqda audit təşkilatı audit sirrini qorumalıdır?

- xeyr, çünki məcburi audit onu əldə olunmuş məlumatların gizlin saxlanması zərurətindən azad edir;
- baş mühasibin xəbəri olmaqla borcludur;
- təşkilatın rəhbərinin xəbəri olmaqla borcludur;
- ✓ bəli, borcludur;
- maliyyə orqanlarının xəbəri olmaqla borcludur;

122. Müəssisə və təşkilatların audit zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- audit olunan təşkilatın rəhbərinin qərarı ilə;
- müstəsna hallarda;
- ✓ bəli;
- xeyr;
- audit olunan təşkilatın mühasibinin qərarı ilə;

123. İcbari auditin həyata keçirilməsi zamanı yol verilir:

- ✓ mühasibat uçotunun qurulması;
- mühasibat hesabatının tərtibi;
- vergi bəyannaməsinin tərtibi;
- bütün cavablar düzgündür;
- təşəbbüs auditinin keçirilməsi;

124. Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühasiblər Federasiyasının assosiativ üzvü seçilmişdir:

- 5 may 2003-cü il;
- 22 may 2007-ci il;
- 13 noyabr 2008-ci il;
- 1 yanvar 2010-cu il;
- ✓ 14 noyabr 2003-cü il;

125. Auditor fəaliyyətini həyata keçirmək üçün icazə ləğv oluna bilər:

- ✓ icazə üçün təqdim olunan sənədlərin etibarsızlığı faktı aşkar olunduqda;
- auditor xidməti müqavilədə nəzərdə tutulan müddətdə yerinə yetirilmədikdə;
- auditor təşkilatı ilə iqtisadi subyekt arasında bağlanan müqavilənin şərtləri yerinə yetirilmədikdə;
- icazə verildikdən sonra onun alınması üçün təqdim olunan məlumatlar etibarsız olduqda ;

- auditor təşkilatı ilə hüquqi şəxs arasında ziddiyyət yarandıqda;

126. Audit təşkilatı müəssisədə audit apara bilməz:

- müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə;
- işin dəyəri münasib olmadıqda;
- ✓ müəssisənin təsisçilərindən biri olduqda;
- işin keyfiyyəti münasib olmadıqda;
- hər iki tərəf auditdə maraqlı olmadıqda;

127. Daxili audit haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- 1994-cü il;
- 2003-cü il;
- 2005-ci il;
- ✓ 2007-ci il;
- 1998-ci il;

128. Azərbaycan Respublikasının Auditorlar Palatası fəaliyyətə başlamışdır:

- 5 aprel 1994-cü il;
- ✓ 5 aprel 1996-cı il;
- 19 sentyabr 1997-ci il;
- 19 sentyabr 1999-cu il;
- 19 sentyabr 1996-cı il;

129. Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında əsasnamə təsdiq edilmişdir

- 19 sentyabr 1994-cü il;
- 19 sentyabr 1996-cı il;
- 19 sentyabr 1997-ci il;
- 19 sentyabr 1999-cu il;
- ✓ 19 sentyabr 1995-ci il;

130. Fransada Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- 1937-ci ildə;
- 1870-ci ildə;
- 1932-ci ildə;
- 1939-cu ildə;
- ✓ 1867-ci ildə;

131. İngiltərədə auditor fəaliyyətini tənzimləyən qanun nə vaxt qəbul edilib?

- 1937-ci ildə;
- ✓ 1862-ci ildə;
- 1844-cü ildə;
- 1870-ci ildə;
- 1867-ci ildə;

132. Audit xidməti haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir:

- ✓ 16 sentyabr 1994-cü il;
- 16 sentyabr 1996-cı il;
- 16 sentyabr 1997-ci il;
- 16 sentyabr 1998-cu il;
- 16 sentyabr 1995-cı il;

133. ABŞ-da Məcburi audit haqqında qanun qüvvəyə minmişdir:

- √ 1937-ci ildə;
- 1870-ci ildə;
- 1932-ci ildə;
- 1939-cu ildə;
- 1867-ci ildə;

134. İngiltərədə və Uelsdə Andlı Mühəsiblər İnstitutu təsis edilmişdir

- 1854-cü ildə;
- 1844-cü ildə;
- √ 1880-cı ildə;
- 1870-ci ildə;
- 1862-ci ildə;

135. Audit obyektlərə görə bölünür

- bank və sığorta təşkilatlarının auditi;
- ümumi və dövlət auditi;
- dövlət bank və sığorta təşkilatının auditi;
- √ ümumi və dövlət, bank və sığorta təşkilatının auditi;
- ümumi bank və sığorta təşkilatının auditi;

136. Azərbaycan Respublikasında Beynəlxalq Standartlar nə vaxtdan tətbiq edilir?

- 5 may 2003-cü ildən;
- 22 may 2007-ci ildən;
- 13 noyabr 2008-ci ildən;
- √ 1 yanvar 2010-cu ildən;
- 14 noyabr 2003-cü ildən;

137. Kənar auditin aparılması üçün əsas sayılır?

- √ müqavilə;
- normativ aktlar;
- müqavilə və normativ aktlar;
- dövlət orqanlarının tapşırığı və normativ aktlar;
- dövlət orqanlarının tapşırığı;

138. Azərbaycan Respublikasının Auditorlar Palatası Avropa Mühəsiblər və Auditorlar Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 14 noyabr 2003-cü il;
- 13 noyabr 2008-ci il;
- 1 yanvar 2010-cu il;
- √ 5 may 2003-cü il;
- 22 may 2007-ci il;

139. Azərbaycan Respublikasının Auditorlar Palatası Beynəlxalq Mühəsiblər Federasiyasının tam hüquqlu üzvü seçilmişdir:

- 5 may 2003-cü il;
- 22 may 2007-ci il;
- √ 13 noyabr 2008-ci il;
- 1 yanvar 2010-cu il;
- 14 noyabr 2003-cü il;

140. Auditin tarixi vətəni hansı ölkədir?

- Almaniya;
- İtaliya;
- ABŞ;
- √ İngiltərə;

- Fransa;

141. Aşağıda sadalanan halların hansında auditorun müstəqilliyi və obyektivliyi pozulmamışdır:

- auditor yoxlaması iqtisadi subyektə mühasibat uçotunun bərpası, analitik və idarəetmə uçotunun qurulması üzrə xidmət göstərmişdir;
- auditor yoxlanılan iqtisadi subyektin səhmdarı, yaxud digər vəzifəli şəxsi hesab olunur;
- auditor yoxlanılan iqtisadi subyektin təsisçiləri, mülkiyyətçiləri yaxud rəhbərlikləri ilə yaxın qohumluq əlaqəsindədir;
- ✓ auditor yoxlanılan iqtisadi subyektə vergi məsələləri üzrə məsləhət xidmətləri göstərmişdir;
- auditor yoxlanılan iqtisadi subyektin mülkiyyətçisi, yaxud təsisçisi hesab olunur;

142. Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara biləmi?

- yalnız xüsusi icazəsi olduğu hallarda;
- ✓ apara bilməz;
- məxfilik prinsipinə əməl etmək şərtilə apara bilər;
- düzgün cavab yoxdur;
- apara bilər;

143. Yoxlanılan obyektin təsisçisi olan auditor yoxlamasını apara biləmi?

- yalnız xüsusi icazəsi olduğu hallarda;
- ✓ apara bilməz;
- məxfilik prinsipinə əməl etmək şərtilə apara bilər;
- düzgün cavab yoxdur;
- apara bilər;

144. Məhkəmədə müştərinin maraqlarının qanun pozuntusu ilə müşaiyyət qorunduğunu bildikdə auditor necə hərəkət etməlidir?

- müştərinin mənafeyinin müdafiəsini davam etdirməlidir;
- ✓ müştərinin müdafiəsindən imtina etməlidir;
- öz fikrini bildirməkdən imtina etməlidir;
- bütün cavablar düzgündür;
- alınan informasiyanı açıqlamalı və təsdiqedicə sənədləri məhkəməyə təqdim etməlidir;

145. Auditor hansı xidmətləri göstərmək hüququna malik deyil:

- aktivlərin və qiymətli kağızların yerləşdirilməsi məsələləri üzrə yoxlanılan iqtisadi subyektin rəhbərinə məsləhət vermək;
- ✓ audit yoxlaması zamanı vergi bəyannaməsinin tərtib edilməsinə kömək;
- orbitraj mübahisələrində iştirak etmək;
- bütün cavablar düzgündür;
- daşınmaz əmlak obyektlərinin qiymətləndirilməsi;

146. Auditor fəaliyyəti aiddir?

- ictimai fəaliyyətə;
- ✓ sahibkarlıq fəaliyyətinə;
- dövlətlərarası fəaliyyətə;
- bütün cavablar düzgündür;
- dövlət fəaliyyətinə;

147. Auditor fəaliyyəti:

- mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətedici xidmətin fəaliyyətidir;
- ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir;
- bank fəaliyyətidir;
- maliyyə fəaliyyətidir;
- ✓ mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir;

148. Audit sözü hansı mənə daşıyır?

- analitik;
- √ dinləyici;
- yoxlayıcı;
- mühasib;
- təftişçi;

149. Audit dedikdə başa düşülür?

- idarə nəzarəti;
- √ müstəqil kənar nəzarət;
- dövlətlərarası nəzarət ;
- bütün cavablar düzgündür;
- dövlət nəzarəti;

150. Nəzarətin hansı növü korporativ idarəetmə sisteminin tərkib hissəsi kimi çıxış edir?

- auditor;
- √ daxili;
- ixtisaslaşdırılmış;
- sahə;
- ictimai;

151. Dövlət tərəfindən keyfiyyətə sonrakı nəzarət qiymətləndirməyə imkan verir:

- √ müstəqil auditorun və auditor təşkilatının işinin keyfiyyətini;
- yalnız auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;
- icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyəti və auditor tərəfindən peşə əxlaqına əməl olunmasını;
- düzgün cavab yoxdur
- icazə almaq üçün icazə verənin təqdim etdiyi informasiyanın keyfiyyətini;

152. Maliyyə hesabatlarının hazırlanmasına, tərtibinə və təqdiminə məsuliyyət daşıyır:

- √ audit olunan şəxsin rəhbəri;
- auditor təşkilatının rəhbəri;
- maliyyə hesabatını yoxlayan auditor;
- audit aparılan şəxsin baş mühasibi;
- bütün cavablar düzgündür;

153. Azərbaycan Respublikasında auditor fəaliyyətinin həyata keçirilməsinin hüquqi əsasları hansılardır?

- √ «Auditor xidməti haqqında» Azərbaycan Respublikasının Qanunu;
- Mühasibat uçotu üzrə Azərbaycan Respublikasının Milli Standartları;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
- Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
- «Mühasibat uçotu haqqında» Azərbaycan Respublikasının Qanunu;

154. Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- maliyyə xidmətləri;
- modernləşdirmə;
- √ biznes – planlaşdırma;
- analitik xidmətlər;
- uçot xidmətləri;

155. əməliyyat (idarəetmə) auditinin məqsədlərinə aiddir:

- √ təşkilatın fəaliyyət göstərməsi üzrə prosedurların və metodların yoxlanılması, onun fəaliyyətinin məhsuldarlığına və effektivliyinə qiymət verilməsi

- təşkilatın daxili hesabatının etibarlılığına qiymət verilməsi
- audit aparılan şəxsin daxili nəzarət sisteminin etibarlılığının təhlili
- bütün cavablar düzgündür
- müəssisənin fəaliyyətini nəticəsinə təsir göstərən konkret qaydalara və müqavilə öhdəliklərinə əməl olunmasına yoxlanılması

156. Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsinin nəticələri üzrə auditor təşkilatı və fərdi auditorlar tərtib etməlidir:

- auditor rəyi;
- ✓ görülən işlərin qəbul-təhvil aktı;
- iqtisadi subyektin rəhbərinə yaxud mülkiyyətçisinə auditorun yazılı informasiyası;
- bütün cavablar düzgündür
- yazılı hesabat;

157. Azərbaycan Respublikasının ərazisində müstəqil auditor hüququ almaq üçün nə tələb olunur?

- Azərbaycan Respublikasının vətəndaşı olmaq;
- mühasibat uçotu, maliyyəçi, iqtisadçı və hüquq üzrə ali təhsili olan və ixtisası üzrə ən azı 3 il staj;
- müstəqil auditor olmaq üçün imtahan vermək;
- ✓ bütün cavablar düzgündür;
- maliyyə-təsərrüfat fəaliyyəti ilə əlaqədar məhkəmə tərəfindən məhkum olunmamaq;

158. Auditor fəaliyyətinin həyata keçirilməsi hüququnun attestasiyası hansı məqsəd güdür?

- ✓ auditor fəaliyyəti ilə məşğul olmağa iddia göstərən şəxsin ixtisasının yoxlanması;
- auditor fəaliyyəti ilə artıq məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;
- auditor fəaliyyəti ilə məşğul olan və yaxud buna iddia edən şəxsin qeydiyyatı;
- ölkədə auditor fəaliyyətinin tənzimlənməsi;
- auditor fəaliyyətinin qarşısında duran qanunvericilik tələblərinin gözlənilməsinə dövlət nəzarətinin təminatı;

159. Auditor fəaliyyətini həyata keçirmək üçün attestasiyaya aşağıdakı şəxslər buraxıla bilər:

- ali texniki təhsili və auditor kimi stajı 5 ildən az olmayanlar;
- ali texniki və ya iqtisadi təhsili olan və baş mühasib qismində 2 il stajı olan;
- ali hüquqi təhsili və auditor kimi 5 il stajı olan;
- ✓ ali hüquqi və ya iqtisadi təhsili və ixtisası üzrə ən azı 3 il iş stajı olan;
- ali iqtisadi təhsilli və auditor kimi stajı 5 ildən az olmayanlar;

160. Hər il maliyyə hesabatlarının icbari auditini keçirməməyə görə hansı məsuliyyət nəzərdə tutulur:

- yalnız intizam;
- intizam və mülki-hüquqi;
- ✓ inzibati, mülki-hüquqi və cinayət;
- heç bir məsuliyyət nəzərdə tutulmur;
- yalnız mülki-hüquqi;

161. Auditin nəzəriyyəsinin yaradıcıları bunlardır:

- ✓ L.R.Diksi (1864-1932) və R.X.Montqomeri (1872-1953) ;
- L.R.Diksi (1864-1932);
- R.Çerinq (1818-1892) ;
- R.Çerinq (1818-1892) və R.X. Montqomeri (1872-1953) ;
- R.X.Montqomeri (1872-1953);

162. Auditor rəyinin keyfiyyətinin yoxlanılması üçün kimin hüququ vardır:

- yalnız akkreditə olunan rəşəkar auditor birliyi;
- qeydiyyat yeri üzrə dövlət vergi nəzarəti orqanı;
- qeydiyyat yeri üzrə maliyyə orqanı;
- düzgün cavab yoxdur;

✓ auditor fəaliyyətini həyata keçirməyə icazə verən orqan və (və ya) akkreditə olunan peşəkar auditor birliyi;

163. Auditor fəaliyyətini aparmaq üçün icazə neçə ilə verilir?

- 3 ilə;
- ✓ 5 ilə;
- 10 ilə;
- müddətsiz;
- 1 ilə;

164. İntestisiya layihələrinin işlənilib hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- xeyr;
- ✓ bəli;
- auditorun fikrindən asılıdır;
- rəhbərin fikrindən asılıdır;
- ola bilsin;

165. Sənədləşmənin yoxlanılmasına istinad edən audit adlanır:

- riskə istinad edən;
- ✓ təsdiq edici;
- məcburi;
- bütün cavablar düzgündür;
- sistemli istinad edən;

166. Məcburi audit yoxlamasından keçməlidirlər:

- xarici təşkilatlar;
- bütün cavablar düzgündür;
- ✓ acıq-səhmdar cəmiyyətləri;
- Bütün növ səhmdar cəmiyyətləri;
- qapalı- səhmdar cəmiyyətləri;

167. Audit növlərinin inkişafının ardıcılığı necədi:

- bütün cavablar düzgündür;
- sistemli, istinad olunan, təsdiq olunan, risklərə istinad edən
- ✓ təsdiq edən, sistemli, istinad edən, risklərə əsaslanan;
- təsdiq olunan, risklərə əsaslanan, sistemli istinad edən;
- sistemli, istinad edən, risklərə əsaslanan;

168. Auditor yoxlamasından başqa auditor təşkilatı tərəfindən göstərilən xidmətlərə aiddir:

- ✓ köməkçi audit xidmətləri;
- qanunvericilikdə qadağan edilən fəaliyyət;
- bütün cavablar düzgündür;
- xüsusi auditor tapşırığı;
- fərdi auditor fəaliyyəti;

169. Auditə uyğun gələn xidmətlərin yerinə yetirilməsi üçün auditor təşkilatı və fərdi auditorlar etməlidir:

- auditor fəaliyyətində ümumi icazəsi olmalıdır;
- düzgün cavab yoxdur;
- icazəsi olmamalıdır;
- ✓ yalnız icazə alınan fəaliyyət növünə icazəsi olmalıdır;
- fəaliyyətin hər bin növünə icazəsi olmalıdır;

170. Auditə uyğun gələn xidmətlər öz prinsiplərinə görə şərti olaraq auditin aşağıdakı növlərinə bölünür:

- düzgün cavab yoxdur;
- fəaliyyət və nəzarət xidmətləri;
- fəaliyyət xidməti və informasiya xidməti;
- nəzarət xidməti və informasiya xidməti;
- ✓ fəaliyyət xidməti, nəzarət xidməti və informasiya xidmətləri;

171. Kənar auditin aparılmasında maraqlıdır:

- maliyyə orqanları ;
- ✓ mühasibat (maliyyə) hesabatının bütün istifadəçiləri;
- iqtisadi subyekt;
- dövlət vergi xidməti;
- hakimiyyət orqanları;

172. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq auditor təşkilatı yaradılır:

- 3 auditor tərəfindən;
- ✓ 1 və yaxud daha çox təsisçi tərəfindən;
- ən azı 5 auditor tərəfindən;
- ən azı 2 auditor tərəfindən;
- ən azı 3 auditor tərəfindən;

173. Maliyyə auditini dedikdə başa düşülür:

- bütün cavablar düzgündür;
- ✓ audit aparılan şəxsin maliyyə -iqtisadi fəaliyyətinin auditini;
- audit aparılan şəxsin maliyyə xidmətlərinin fəaliyyətinə nəzarət;
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditini;
- yoxlanılan təşkilatın maliyyə nəticələrinin auditini;

174. Auditor seçimi necə olmalıdır?

- təsadüfi;
- ✓ representativ
- maksimum tam;
- maksimum dürüst;
- sistemli;

175. Sənaye müəssisəsində kommersiya və inzibati xərclərin tanınması qaydası göstərilməlidir Kapitaldakı dəyişikliklər haqqında hesabatda;

- düzgün cavab yoxdur;
- ✓ müəssisənin uçot siyasətində;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- mühasibat balansında;
- izahlı qeydlərdə;

176. Auditin planlaşdırılması aparılır:

- ✓ müştərinin biznes fəaliyyətindəki problemləri aşkara çıxarmaq və onların auditor prosedurlarının seçiminə təsirini müəyyən etmək;
- auditorun qanunlarını təyin etmək üçün;
- ötən auditin nəticələri ilə tanış olmaq üçün;
- bütün cavablar doğrudur;
- düzgün cavab yoxdur.

177. Beynəlxalq auditor praktikasında aşkarlanmamaq riski dedikdə nə başa düşülür?

- auditor yoxlaması mahiyyətə hesabların qalığı üzrə və yaxud əməliyyatların dərəcəsi üzrə saxtalaşdırılmanı aşkarlaya bilmir;
- saxtalaşdırılmanın öz vaxtında aradan qaldırılmaması riski ;
- hesabların qalığının və yaxud əməliyyatların dərəcəsinin saxtalaşdırılması meyl;
- ✓ auditor yoxlaması vasitəsi ilə saxtalaşdırmanın aşkarlanmasına imkan verməyən risklər;

- hesabların qalığı, yaxud əməliyyatlar üzrə saxtalaşdırma vaxtında aradan qaldırılma və yaxud daxili nəzarətin köməyi ilə aşkarlanma bilər;

178. Beynəlxalq auditor praktikasında ayrılmaz risk dedikdə nə başa düşülür?

- saxtalaşdırmaları aşkara çıxarmağa imkan verməyən risklər həm ayrılıqda, həm də məcmu şəkildə əhəmiyyətli ola bilər;
- ✓ müvafiq daxili nəzarət vasitələri olmadıqda hesablar qalığının və yaxud əməliyyatlar siniflərinin əhəmiyyətli təhriflərə məruz qalması;
- düzgün cavab yoxdur;
- hesabın qalığı yaxud əməliyyatlar üzrə yol verilən saxtalaşdırmalar mühasibat uçotu və daxili nəzarət sisteminin köməyi ilə vaxtında aradan qaldırılır;
- hesabın qalığı yaxud əməliyyatlar üzrə saxtalaşdırmağa yol verilə bilər və onlar mühasibat uçotu və daxili nəzarətin köməyi ilə vaxtında aradan qaldırılmaz;

179. Sənaye müəssisəsinin uçot siyasəti haqqında informasiyanın tərkibində açıqlama verilməlidir:

- ✓ kommersiya və inzibati xərclərin tanınması qaydası;
- qeyri müstəqim xərclərin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim material məsrəflərinin tanınması qaydası;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;

180. Nəzarət vasitəsi testləri:

- ✓ daxili nəzarət sisteminin səmərəliliyinin yoxlanmasıdır
- dövlət statistika komitəsi tərəfindən keçirilən testlərdir
- müvafiq banklar tərəfindən keçirilən testlərdir
- icra intizamlarına nəzarətdir
- maliyyə orqanlarının keçirdiyi testlərdir

181. Auditor riski:

- ✓ auditor tərəfindən təşkilatın maliyyə hesabatında əhəmiyyətli səhvlərin və təhriflərin aşkar edilməməsi riskidir
- auditor tərəfindən təşkilatın maliyyə nəticələrinin təhlil olunması zamanı səhvlərin aşkar edilməməsi riskidir
- özünü doğrultmayan qeyri sistemə riskdir
- məhdud riskdir
- auditorun müştərisinin biznesinin həyat qabiliyyətli və uğurlu olmasını müəyyən etməməsi riskidir

182. Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Ümumi mənfəət (zərər), K-t Kassa mühasibat yazılışı edilir?

- ✓ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;
- təhtəlhəsab şəxslərə artıq pulun ödənilməsi;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
- düzgün cavab yoxdur
- kassa əməliyyatlarının tam əks etdirilməməsi;

183. Sənaye müəssisəsində inventarizasiyanın nəticəsi olaraq hansı halda D-t Kassa, K-t Ümumi mənfəət (zərər) mühasibat yazılışı edilir?

- ✓ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsini
- təhtəlhəsab şəxslərə artıq pulun ödənilməsi;
- təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını
- kassa əməliyyatlarının tam əks etdirilməməsi
- kassada pul vəsaitinin çatışmazlığını;

184. Mühasibat hesabatı audit üçün sübutdurmu:

- ✓ bəli
- ola bilsin
- bəzi hallarda
- doğru cavab yoxdur
- yox

185. Sənədlərin yoxlanmasının auditi nəyi nəzərdə tutur?

- ✓ mövcud formaların gözlənilməsi, tamlığı və rekvizitlərin doldurulmasının düzgünlüyü;
- sənədlərdə təhriflərin aşkar edilməsi və onun səbəblərinin müəyyən olunması;
- aparılmış hesablamaların düzgünlüyünün və onların yekun məlumatlara uyğunluğunun yoxlanması;
- plan və hesabat məlumatlarının tutuşdurulması
- maliyyə hesabatlarının bütün formalarının gözlənilməsinin yoxlanması;

186. Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi aşağıdakı prosedurları əhatə edir:

- ✓ mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması;
- təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanması;
- nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
- dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanması;
- təsis sənədlərinin qeydiyyatının düzgünlüyünün yoxlanması;

187. Dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanması proseduru həyata keçirilir?

- ✓ təsisçilərlə hesablaşmaların auditi zamanı
- vergitutmanın hesablanması auditi zamanı;
- təsis sənədlərinin qeydiyyatının auditi zamanı;
- mühasibat uçotunda nizamnamə kapitalına payın əks etdirilməsinin auditi zamanı
- nizamnamə kapitalının formalaşmasının auditi zamanı;

188. Təsisçilərlə hesablaşmaların auditi aşağıdakı prosedurları əhatə edir:

- ✓ dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanması;
- nizamnamə kapitalının formalaşmasının yoxlanması;
- nizamnamə kapitalına payın mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyü
- vergitutmanın yoxlanması
- təsis sənədlərinin qeydiyyatının yoxlanması;

189. Auditor sənaye müəssisəsində əməliyyatların uçotunun onun uçot siyasətinə uyğun gəlməməsi faktını aşkar edərsə:

- ✓ həmin qayda pozuntusunun məhsulun maya dəyərinə təsirini müəyyən etməlidir;
- mənfə auditor rəyi verməlidir;
- rəy verməkdən imtina etməlidir;
- müəyyən qeydlərlə auditor rəyi verməlidir;
- uçot siyasətinin pozulması faktına istifadəçilərin diqqətini cəlb etmək üçün auditor rəyini modifikasiya etməlidir;

190. Sənaye müəssisəsində müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- ✓ maliyyə nəticələrinə;
- hazır məhsula;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- gələcək dövrün xərclərinə;
- əməliyyat xərclərinin tərkibinə;

191. Auditorun fikrincə sənaye müəssisəsində inventarizasiyanın nəticəsi kimi əksikgəlmələr aid edilməlidir:

- ✓ günahkar şəxsə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın əlavə kapitalına;
- təşkilatın xalis mənfəətinə;
- əməliyyat xərclərinin tərkibinə;

192. Sənaye müəssisəsində baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyünün yoxlanması hansı analitik prosedur vasitəsi ilə həyata keçirilir:

- ✓ istehsala xərcləri əks etdirən hesabların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;

- istehsala xərcləri əks etdirən hesabların qalığ məbləğlərini hesablamaqla;
- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalığ məbləqlərinə uyğunluğunun eyni olması ilə;
- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- istehsala xərcləri əks etdirən hesabların dövriyyəsi üzrə məbləği hesablamaqla

193. Təşkilatın uçot siyasətinə daxil deyil:

- ✓ təsis sənədlərinin yoxlanılması qaydası
- amortizasiyanın hesablanması qaydası
- mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
- bitməmiş istehsalın silinməsi qaydası
- materialların qiymətləndirilməsi qaydası

194. Müəssisə və təşkilatların auditi zamanı auditor şirkəti auditin formalarını və metodlarını müstəqil müəyyən edə bilərmi?

- ✓ bəli
- audit olunan təşkilatın mühasibinin qərarı ilə
- müstəsna hallarda
- xeyr
- audit olunan təşkilatın rəhbərinin qərarı ilə

195. İntestisiya layihələrinin işlənilib hazırlanması və təhlili, biznes planın tərtibi auditlə əlaqəli xidmətdirmi?

- ✓ bəli
- ola bilsin
- auditorun fikrindən asılıdır
- rəhbərin fikrindən asılıdır
- xeyr

196. Auditor fəaliyyəti

- ixtisaslaşmış təşkilatların muhasibat uçotunun məlumatlarının doğruluğunun müəyyən edilməsinə yönəldilmiş fəaliyyətidir
- mühasibat uçotu və hesabatının yoxlanılması üzrə nəzarətədiçi xidmətin fəaliyyətidir
- ✓ mühasibat hesabatının müstəqil yoxlanılmasının həyata keçirilməsi üzrə auditorların sahibkarlıq fəaliyyətidir
- maliyyə fəaliyyətidir
- bank fəaliyyətidir

197. Fərdi auditorlar ümumi auditi apara bilər. Onların məcburi auditi aparmaq hüququ varmıdır?

- ✓ xeyr
- auditorun öz fikrindən asılıdır
- təşkilatın rəhbərinin icazəsi ilə
- bəli
- istisna hallarda mümkündür

198. Auditora təzyiq olduğu halda o, auditor rəyini verməkdən imtina etmək hüququna malikdirmi?

- ✓ bəli
- məhdud hüquqa malikdir
- auditorun öz fikrindən asılıdır
- auditor təşkilatının rəhbərliyinin fikrindən asılıdır
- yox

199. Audit təşkilatı müəssisədə audit apara bilməz:

- hər iki tərəf auditdə maraqlı olmadıqda
- işin dəyəri münasib olmadıqda
- ✓ müəssisənin təsisçilərindən biri olduqda
- işin keyfiyyəti münasib olmadıqda

- müəssisənin heyətinə komputer sistemindən istifadə üzrə idarəetmə xidməti göstərdikdə

200. Audit təşkilatı müəssisəyə müxtəlif növ xidmətlər göstərir. Hansı xidmət növləri auditlə əlaqəli xidmətlərdir:

- biznes – planlaşdırma
- analitik xidmətlər
- ✓ maliyyə xidmətləri
- uçot xidmətləri
- modernləşdirmə

201. Məcburi auditor yoxlaması hansı mənbədən ödənilir?

- məhsulun maya dəyəri;
- məqsədli fond
- təşkilatın xalis mənfəəti;
- yuxarı təşkilatın vəsaiti;
- ✓ ehtiyat fondu;

202. Hansi üsullar sənədləşmə nəzarətinin tətbiqinə aid deyil:

- ✓ ölçmə
- məntiqi
- riyazi
- inventarizasiya
- surətçixarma

203. Hansi üsullar faktiki nəzarətin tətbiqinə aid deyil:

- ✓ laborator analizi
- ölçmə
- məntiqi
- riyazi
- inventarizasiya

204. Nizamnamə kapitalının formalaşmasının auditi aşağıdakı prosedurları əhatə edir:

- vergitutmanın hesablanması düzgünlüyünün yoxlanılması
- təsisçilərlə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- ✓ nizamnamə kapitalına payın uçotu əks etdirilməsinin düzgünlüyü
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borcların yoxlanılması zamanı
- nizamnamə kapitalının vaxtında formalaşmasının düzgünlüyünün yoxlanılması

205. Təsis sənədlərinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir

- ✓ təsis sənədlərinin yoxlanılması
- vergitutmanın yoxlanılması
- təsisçilərin yığıncaqlarının sənədlərinin yoxlanılması
- təsisçilər ilə hesablaşmaların yoxlanılması
- zəmanə kapitalının formalaşdırılmasının yoxlanılması

206. Auditor seçimi necə olmalıdır?

- ✓ representativ
- təsadüfi
- sistemli
- maksimum dürüst;
- maksimum tam;

207. Auditor rəyi nədən ibarətdir?

- giriş hissə
- yekun hissə
- √ giriş, analitik, yekun
- şirkətin rəhbərliyi üçün hazırlanmış auditorun hesabatı
- şirkətin rəhbərliyi üçün hazırlanmış mühasibin hesabatı

208. Təsis sənədlərinin yoxlanılması zamanı müəyyən edilir:

- xüsusi səhmlərin mövcudluğu
- gəlirlərin ödənilməsi üzrə təsisçilərə olan borc
- √ təşkilati-hüquqi forma
- nizamnamə kapitalının formalaşdırılmasının düzgünlüyü
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü

209. Təşkilatın ümumi sənədlərinin auditinin məqsədinə aid edilir:

- mühasibat şöbəsinin yoxlanılması
- maliyyə şöbəsinin yoxlanılması
- √ fəaliyyətin qanuni cəhətdən əsaslandırılmasının təsdiq olunması
- əmrlərin yoxlanılması
- uçot siyasətinin faktiki mövcudluğu

210. Uçot siyasətinin auditinin zamanı aşkara çıxarılan tipik səhvlərə aid edilir:

- √ uçot siyasətinin mövcud olmaması;
- ƏDV üzrə hesablaşmanın düzgün aparılmaması
- qiymət siyasətinin mövcud olmaması;
- təsis müqaviləsinin mövcud olmaması;
- biznes planın mövcud olmaması;

211. Təşkilatın uçot siyasətinin formalaşdırılması üzrə aşağıdakı şəxs məsuliyyət daşıyır:

- √ baş mühasib
- müəssisənin rəhbəri
- baş mühəndis
- iqtisadiyyat şöbəsinin müdiri
- maliyyə şöbəsinin müdiri

212. Uçot siyasətinin auditinin vəzifələrinə aşağıdakıların yoxlanılması daxildir

- √ uçot siyasətinin faktiki mövcudluğu
- nizamnamə kapitalının tamamlanmasının düzgünlüyü
- təsisçilər ilə hesablaşmaların düzgünlüyü
- ödənişlər üzrə hesablaşmaların düzgünlüyü
- təsis sənədlərinin düzgünlüyü və mövcud qanunvericiliyə uyğunluğu

213. Təşkilatın uçot siyasətinə daxildir:

- √ mühasibat və vergi uçotunun aparılmasının məcmu qaydaları
- ƏDV üzrə hesablaşmaların auditinin qaydası
- təsisçilər ilə hesablaşmaların auditinin qaydası
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks olunması qaydası
- təsis sənədlərinin yoxlanılması qaydası

214. Kassada çatışmayan pul məbləğində ödənildikdə tərtib olunur?

- kassa məxaric orderi
- √ kassa mədaxil orderi
- hesabat
- arayış

- akt

215. Auditor rəyi tərtib olunandan əvvəl sonuncu mərhələdə ətraflı və dərin təhlil aparılır:

- fəaliyyətin nəticəsinin;
- √ bütün cavablar düzgündür
- əmlak vəziyyətinin;
- maliyyə vəziyyətinin;
- təsərrüfat subyektinin perspektivdə inkişafı imkanının;

216. Auditor məsuliyyət daşıyır:

- müştərinin hesabatlarının məzmununa görə;
- ötən hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- bütün cavablar doğrudur.
- hesabat ili üzrə yoxlanılan iqtisadi subyektin fəaliyyətinin nəticəsinə görə;
- √ öz rəyinə görə;

217. Nağd pulun məqsədli təyinatı üzrə istifadə olunması necə yoxlanılır?

- müəssisədə çek kitabçalarının tam şəkildə doldurulmasının yoxlanılması ilə
- kassa mədaxil və məxaric orderlərinin yoxlanılması ilə
- kassa hesabatlarının yekunlarının yoxlanılması ilə
- √ bankdan alınmış və xərclənmiş pul haqqında məlumatların tutuşdurulması ilə
- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin düzgünlüyünün yoxlanılması ilə

218. Kassa əməliyyatlarının auditi zamanı aşağıdakıların düzgünlüyü yoxlanılmalıdır:

- kassa məxaric orderi
- kassa mədaxil orderi
- nağd pul vəsaiti daxil olmaları
- hesab üzrə qalıqlar
- √ kassa hesabatlarında mədaxil və məxaric üzrə dövrüyyələrin əks etdirilməsi

219. Kassa hesabatının yoxlanılması zamanı auditor müqayisə etməlidir:

- Mühasibin və xəzinədarın təqdim etdiyi hesabatları
- √ sonuncu kassa mədaxil və məxaric orderlərinin nömrələri ilə qeydiyyat jurnallarında olan qeydləri
- Mühasibin təqdim etdiyi hesabat ilə kassa kitabını
- Mühasibin və və maliyyə şöbəsinin təqdim etdiyi hesabatları
- Maliyyə şöbəsinin və xəzinədarın təqdim etdiyi hesabatları

220. Kassa hesabatına daxildir:

- √ Mədaxil və məxaric sənədləri
- Kassa kitabı
- Baş kitab
- Maliyyə hesabatları
- Nağd pulun inventarlaşdırılması haqqında arayış

221. Kassa mədaxil və məxaric orderləri əlavə edilməklə xəzinədarın hesabatından istifadə olunur:

- √ Kassa əməliyyatlarının auditi zamanı
- Maliyyə nəticələrinin auditi zamanı
- Təhtə hesab məbləğlərin auditi zamanı
- Bank çıxarışlarının auditi zamanı
- Nağd pulun inventarizasiyası zamanı

222. Audit zamanı kassada aşkara çıxarılmış pul vəsaitlərinin artıqlığı mədaxil edilərək aşağıdakı hesaba köçürülür:

- √ 801
- 203
- 901
- 534
- 221

223. Müəssisədə material qiymətlilərinin verilməsi üçün qaimədə qeyd olunmalıdır:

- xəzinədarın imzası
- Kommersiya bankının möhürü
- √ “Ödənilib” möhürü
- direktorun möhürü
- baş mühasibin imzası

224. Bütçə təşkilatları üçün kassada nağd pul limitini müəyyən edilir

- Mərkəzi Bank
- Bütçə təşkilatı
- √ Maliyyə nazirliyi
- Vergilər Nazirliyi
- Kommersiya bankı

225. Kassada olan pul qalıqları üzrə operativ nəzarət həyata keçirilir:

- kassa mədaxil orderi əsasında
- kassa məxaric orderi əsasında
- √ kassa hesabatı əsasında
- mühasibin göstərişi əsasında
- xəzinədarın göstərişi əsasında

226. Xəzinədar yalnız aşağıdakı sənəd əsasında kassadan pulu verir:

- √ kassa məxaric orderi
- etibarnamə
- arayış
- kassa mədaxil orderi
- ödəniş hesabatı kassa mədaxil orderi

227. Müəssisənin kassasından pul verilməsi məqsədilə sənədlər kim tərəfindən imzalanmalıdır:

- √ müəssisənin rəhbəri və baş mühasib
- müəssisənin rəhbəri
- maliyyə şöbəsinin müdiri
- xəzinədar
- baş mühasib

228. Kassa sənədləri aşağıdakı qaydada yoxlanılır:

- baş mühasibin göstərişi ilə
- kommersiya bankı tərəfindən
- √ başdan başa
- seçmə qaydasında
- yoxlanılmır

229. Müəssisələrdə bank ilə hesablaşmaların forma və qaydaları aşağıdakı təşkilat tərəfindən müəyyən edilir: (Çəki: 1

- İqtisadi İnkişaf Nazirliyi
- Vergilər Nazirliyi
- √ Mərkəzi Bank

- Müəssisə
- Maliyyə Nazirliyi

230. Audit zamanı kassa kitabında aşkar edilmiş düzəliş və pozuntulara icazə verilirmi?

- müəssisənin rəhbərinin icazəsi olduğu halda qadağan edilmir
- qadağan edilmir
- ✓ qadağan edilir
- baş mühasibin icazəsi olduğu halda qadağan edilmir
- xüsusi hallarda qadağan edilmir

231. Kassa kitabında səhifələrin sayı aşağıdakı şəxslərin imzaları ilə təsdiq olunur:

- ✓ Müəssisənin rəhbəri və baş mühasib
- mühasib
- Direktor və kassir
- İqtisadçı
- Xəzinədar

232. Kassa əməliyyatlarının audit zamanı yoxlanılır:

- ✓ kassaya daxil olan pul vəsaitlərinin tam və vaxtında mədaxil olunması
- ödəmə cədvəlləri
- nağd pulun inventarizasiya aktı
- xəzinədarın hesabatı
- pul sənədləri

233. Kassanın audit zamanı auditor aşağıdakı sənədləri yoxlayır:

- nağd pulun inventarizasiya aktını
- baş kitabı
- ✓ xəzinədarın hesabatı
- müəssisənin hesablaşma hesabında olan nağd pulu
- qiymətli kağızları

234. Kassanın auditinin əsas mənbələrinə aiddir:

- Mühasibat balansı
- İzahlı qeydlər
- Mənfəət və zərərlər haqqında hesabat
- Baş kitab
- ✓ Kassa kitabı

235. Kassa əməliyyatlarının auditinin əsas vəzifəsi:

- Xərc üzrə pulun silinməsinin düzgünlüyünün yoxlanılmasıdır
- Bank çıxarışlarının yoxlanılması
- ✓ Çek kitabçalarının, çeklərdən çıxarışların saxlanması və onların əsasında pulun alınması üzrə müəyyən edilmiş qaydaya riayət edilməsi
- Nağd pulun inventarlaşdırılmasıdır
- Depontlaşdırılmış əmək haqqının verilməsinin yoxlanılmasıdır

236. Kassanın auditinin əsas vəzifəsi:

- ✓ kassada nağd pulun saxlanması və qorunması şərtlərinin təmin edilməsinin yoxlanılması
- Xəzinədarın hesabatının yoxlanılması
- Nağd pulun inventarlaşdırılması
- Xərc üzrə pulun düzgün silinməsinin yoxlanılması
- Baş kitabın yoxlanılması

237. Kassa əməliyyatlarının audit zamanı aşağıdakı istiqamətlər üzrə aparılır:

- √ Kassaya daxil olmuş pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin yoxlanılması
- Ödəniş cədvəllərinin yoxlanılması
- Deponetləşdirilmiş əmək haqqının verilməsinin yoxlanılması
- Baş kitabın yoxlanılması
- kassirin hesabatının yoxlanılması

238. Kassanın auditi aşağıdakı istiqamətlər üzrə aparılır:

- Baş kitabın yoxlanılması
- Xəzinədarın hesabatının yoxlanılması
- Kassaya daxil olan nağd pulun miqdarının yoxlanılması
- √ Nağd pulun inventarizasiyası
- Kassadan müxtəlif məqsədlər üzrə pulun verilməsinin yoxlanılması

239. Inventarizasiyanın nəticəsi olaraq D-t 217 "Digər qısamüddətli debitor borclar", K-t 221 "Kassa" mühasibat yazılışı nəyi göstərir?

- kassa əməliyyatlarının tam əks etdirilməmsini;
- kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsinə
- düzgün cavab yoxdur
- təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- √ xəzinədarın günahı üzündən kassada pul vəsaitinin çatışmazlığını;

240. İntentarizasiya zamanı kassada pul vəsaitlərinin artıqlığının aşkara çıxarıldıqda tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 221 kredit 901
- debet 901 kredit 183
- debet 901 kredit 221
- debet 183 kredit 901
- √ D-t 221 "Kassa", K-t 801 "Ümumi mənfəət"

241. İntentarizasiya nəticəsində xəzinədarın günahı üzündən kassada aşkara çıxarılmış pul vəsaitlərinin çatışmazlığı üçün tərtib olunan hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- debet 221 kredit 184
- debet 901 kredit 545
- debet 184 kredit 221
- debet 221 kredit 901
- √ D-t 217 "Digər qısamüddətli debitor borclar", K-t 221 "Kassa"

242. Kassanın inventarizasiyası zamanı aşağıdakı şəxs iştirak edir:

- Müəssisənin direktoru
- √ Xəzinədar
- Baş mühasib
- Plan-iqtisad şöbəsinin müdiri
- Maliyyə şöbəsinin müdiri

243. İntentarizasiyanın nəticəsinə əsasən D-t 221 "Kassa", K-t 801 "Ümumi mənfəət" mühasibat yazılışı nəyi göstərir?

- kassa əməliyyatlarının tam əks etdirilməmsini
- kassada pul vəsaitinin çatışmazlığını;
- √ kassada aşkara çıxarılmış artıq pulun mədaxil edilməsinə
- təhtəlhəsab şəxslərə artıq pulun ödənildiyini;
- təqsirkar şəxsdən kassada çatışmayan pulu tutulmasını

244. Müəssisənin kassasından nağd pulun silinməsinin yoxlanılması zamanı auditor hansı audit prosedurlarını həyata keçirir?

- verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması

- hesablaşmaların vaxtında aparılmasının yoxlanılması
- √ kassa hesabatlarının yekunlarının yoxlanılması
- kassada olan qalığın limitə uyğun olmasının yoxlanılması

245. Pul vəsaitlərinin tam və vaxtında mədaxil edilməsinin qiymətləndirilməsi aşağıdakı audit prosedurlarını əks etdirir:

- kassa əməliyyatlarının rəsmiləşdirilməsinin yoxlanılması
- √ çek kitabçalarının yoxlanılması
- pul vəsaitlərinin xərcə silinməsinin düzgünlüyünün yoxlanılması
- məsul şəxslərin imzalarının mövcudluğunun yoxlanılması
- mühasibat hesabatının yoxlanılması

246. Kassa üzrə əməliyyatlarının sənədlərlə rəsmiləşdirilməsinin düzgünlüyünün auditi aşağıdakı audit prosedurlarını əhatə edir:

- √ mədaxil və məxaric sənədləri, avans hesabatları üzrə rekvizitlərin doldurulmasının tamlığının yoxlanılması
- kassa hesabatları üzrə yekun nəticələrin yoxlanılması
- xəzinədar-əməliyyatçının kitabının aparılmasının düzgünlüyünün yoxlanılması
- etibarnamə üzrə məbləğlərin mədaxil edilməsinin düzgünlüyünün yoxlanılması
- verilmiş etibarnamələrin uçot jurnalının yoxlanılması

247. Kommersiya təşkilatında kassa intizamına riayət edilməsini yoxlayarkən aydınlıq gətirilməlidir:

- kassada olan nağd pul vəsaitləri qalığının baş mühasib tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- √ kassada olan nağd pul vəsaitləri üçün limit müəyyən edilmir
- kassada olan nağd pul vəsaitləri qalığının mərkəzi bank tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri qalığının maliyyə nazirliyi tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına
- kassada olan nağd pul vəsaitləri qalığının kommersiya bankı tərəfindən müəyyən edilmiş limitdən artıq olub-olmamasına

248. Malsatan və podratçılarla hesablaşmaların audit zamanı auditora aşağıdakı hesablar üzrə dövrü yoxlayır:

- 173, 213, 545, 533
- 411, 431, 434, 445
- √ 431, 531, 434, 537
- 411, 538, 445, 413
- 171, 175, 215, 216

249. D-t 223 "Bank hesablaşma hesabı" K-t 431, 531 yazılışı səciyələndirir:

- alıcılar tərəfindən verilmiş avansın ödənilməsi
- alıcılardan vəsaitlərin son hesablaşmaya daxil edilməsi
- √ malgöndərənlərə əvvəldən ödənilmiş avansın qaytarılması
- əvvəldən ödənilmiş avansın bağlanması
- doğru cavab yoxdur

250. Sənaye müəssisəsində D-t 223 "Bank hesablaşma hesabı" K-t 211 "Alıcılarla qısamüddətli debitor borcları" mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli borclarının ödənilməsini
- √ alıcıların qısamüddətli borclarının ödənilməsini;
- alıcıların uzunmüddətli debitor borclarının hesablanması;
- alıcıların qısamüddətli debitor borclarının hesablanması;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını

251. Sənaye müəssisəsində hansı təsərrüfat əməliyyatı üzrə D-t 531 "Malsatanlarla qısamüddətli hesablaşmalar" K-t 223 "Bank hesablaşma hesabı" mühasiat yazılışı edilir:

- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
- √ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
- malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;

- malsatanların ortamüddətli kreditör borclarının ödənilməsini

252. Auditor sənaye müəssisəsində malsatanlara olan kreditör borclarının silinməsi üzrə hansı yazılışı düzgün hesab edir:

- D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları
- ✓ D-t « Malsatan və podratçılara qısamüddətli kreditör borcları » K-t « Bankdakı hesablaşmalar hesabı»
- D-t « Malsatan və podratçılara uzunmüddətli kreditör borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları

253. Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı maliyyə nəticələrinin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- hesabat dövrünün sonuna faktiki olaraq banka ödənilməmiş kredit və ya borc üzrə xərclərin vergi xərclərinə daxil edilməsi;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;
- ✓ kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;

254. Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunun aparılması zamanı xərclərin formalaşdırılması prinsiplərinin pozulması ilə bağlı səhv hansıdır:

- kredit və borclar üzrə faizlərin normativdən yuxarı məbləğinin təşkilatın xüsusi vəsait mənbəyinə aid edilməsi;
- ✓ alınmış kredit və orclar üzrə faizlərin mühasibat uçotunda düzgün əks etdirilməməsi;
- kredit və borclar üzrə faizlərin vergi xərclərinin tərkibinə daxil edilməsi;
- kredit müqaviləsinin və ya onunla əlaqədar əlavə razılaşmanın olmaması;

255. Borcların silinməsinin düzgünlüyünün və əsaslı olmasının yoxlanması:

- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- ✓ xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
- daxili hesalaşmaların auditinin vəzifəsinə aid edilir;

256. Mühasibat uçotu məqsədilə təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində aşağıdakı məlumat yoxdur?

- borclar üzrə əlavə xərclərin tərkibi və silinməsi qaydası vergi xərclərinə daxil edilir;
- ✓ kredit və borclar üzrə analitik uçotun təşkili;
- uzunmüddətli borcların qısamüddətli borclara keçirilməsi;
- borc vəsaitlərinin müvəqqəti qoyuluşundan gəlirin uçotu qaydası;
- borc öhdəlikləri üzrə daxil olacaq gəlirin hesablanması və bölüşdürülməsi qaydasının seçilməsi;

257. Auditorun fikrincə səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşması zamanı hansı mühasibat yazılışı düzdür?

- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
- ✓ D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalı» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»

258. Alınmış əsas vəsaitə görə alıcıların borcları üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:

- ✓ D-t «Alıcılar və sifarişçilərin debitor borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Malsatan və podratçılara kreditör borcları» K-t «Sair əməliyyat gəlirləri»
- D-t Digər debitor və kreditör borcları» K-t « Sair əməliyyat gəlirləri »
- D-t «Təhtəlhəsab məbləğlər» K-t «Sair əməliyyat gəlirləri»
- D-t « Sair əməliyyat gəlirləri » K-t «Torpaq, tikili və avadanlıqlar»

259. D-t Şübhəli borclar üzrə düzəlişlər K-t Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:
- √ vaxtında alınmamış debitor borclarının silinməsini
 - vaxtında silinməmiş debitor borclarının silinməsini
 - uzunmüddətli debitor borclarının silinməsini
 - ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
 - tələb olunmamış debitor borclarının silinməsini
260. Vaxtında tələb olunmaya debitor borclarının aşağıdakı silinmə qaydası auditor tərəfindən düzgün qəul olunur:
- √ D-t «Şübhəli borclar üzrə düzəlişlər» ;K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
 - D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
 - D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
 - D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » ;K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
 - D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» ;K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları
261. D-t Malsatan və podratçılara qısamüddətli kreditor borcları K-t Bankdakı hesablaşmalar hesabı mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:
- √ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsini
 - malsatanların ortamüddətli kreditor borclarının ödənilməsini
 - malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını;
 - malsatanların uzunmüddətli kreditor borclarının hesablanması;
 - malsatanların qısamüddətli kreditor borclarının hesablanması;
262. Malsatanlara olan kreditor borclarının silinməsinin hansı qaydası auditor tərəfindən düzgün qəul olunur:
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » ; K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
 - D-t « Bankdakı hesablaşmalar hesabı »; K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
 - √ D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları »; K-t « Bankdakı hesablaşmalar hesabı»
 - D-t «Bankdakı hesablaşmalar hesabı»; K-t «Malsatan və podratçılara uzunmüddətli kreditor borcları
 - D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları »; K-t «Bankdakı hesablaşmalar hesabı
263. Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesablanması zamanı yaranmış fərq üzrə (milli valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- √ D-t 431 K-t 801;
 - D-t 217 K-t 801;
 - D-t 801 K-t 431;
 - D-t 801 K-t 433;
 - D-t 431 K-t 401;
264. Ayın sonunda xarici valyutada malsatanlara ödənilməyən məbləğin hesablanması zamanı yaranmış fərq üzrə (xarici valyutanın kursu qalxdıqda) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- √ D-t 801 K-t 431;
 - D-t 217 K-t 801;
 - D-t 431 K-t 801;
 - D-t 801 K-t 433;
 - D-t 431 K-t 401;
265. Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- D-t 801 K-t 431;
 - D-t 217 K-t 801;
 - √ D-t 431 K-t 801;
 - D-t 431 K-t 401;
 - D-t 801 K-t 433;

266. Kreditor borcları ařađıdaki hesabda əks etdirilə bilməz:

- «Təhtəlhəsab məbləqlər»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- «Qısamüddətli bank kreditləri»;
- «Nominal (nizamnamə) kapital»;
- √ «Gələcək hesabat dövrlərin gəlirləri»

267. Debitor borcları ařađıdaki hesabda əks etdirilə bilməz:

- «Təhtəlhəsab məbləqlər»;
- Alıcılar və sifarişçilərin debitor borcları;
- √ «Emissiya gəliri»;
- «Vergi öhdəlikləri»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

268. Dividendin faktiki məbləğinin daxil olması üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- √ D-t 223 K-t 212
- D-t 601 K-t 223
- D-t 212 K-t 601
- D-t 601 K-t 212
- D-t 221 K-t 212

269. Əmlak faktik təsis olunan törəmə müəssisəyə verildikdə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur:

- √ D-t 172 K-t 111,
- D-t 601 K-t 172
- D-t 152 K-t 601
- D-t 151 K-t 205
- D-t 172 K-t 151

270. Təsis olunan törəmə müəssisəyə veriləsi əmlakın dəyərinin hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- D-t 152 K-t 601
- D-t 601 K-t 221
- D-t 151 K-t 172
- √ D-t 172 K-t 152
- D-t 172 K-t 221

271. Malların nağd pula satışı hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur: (

- D-t 223 K-t 601
- √ D-t 221 K-t 431, 531
- D-t 601 K-t 223
- D-t 221 K-t 601
- D-t 601 K-t 221

272. Pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- √ D- t 113 K- t 302;
- D- t 301 K – t 302;
- D- t 111 K- t 302;
- D- t 111 K- t 301;
- D-t 301 K- t 111

273. Səhmdar cəmiyyətində nizamnamə kapitalının formalaşdırılması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab edilir:

- √ D-t 302 K-t 301
- D-t 301 K-t 334

- K-t 301 D-t 335
- D-t- 335 K-t 301
- D-t 334 K-t 301

274. Satıcının hesablaşma hesabına mədaxilin hansı yazılılığı auditor tərəfindən düzgün qəbul edilir:

- D-t 221 K-t 223
- D-t 601 K-t 221
- √ D-t 223 K-t 171, 215
- D-t 221 K-t 601
- D-t 223 K-t 601

275. Auditorun fikrincə müəssisənin işçisinə verdiyi kredit məbləğinə hansı yazılılığı düzdür?

- D-t 224, 223 K-t 173
- D-t 244 K-t 224, 223
- D-t 245 K-t 224, 223
- D-t 225 K-t 224, 223
- √ D-t 173 K-t 221, 223

276. D-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclar K-t 223 Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- √ alıcının borcunun ödənilməsini
- avansın sifarişçinin hesabına köçürülməsini
- vaxtından əvvəl alınmış avansın məbləğini
- mal göndərənə avansın köçürülməsi
- avansın satıcının hesabına köçürülməsini

277. Təhtəhesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılılığı auditor tərəfindən düzgün hesab edilir:

- √ D-t 221 K-t 244
- D-t 244 K-t 221
- D-t 223 K-t 221
- D-t 223 K-t 244
- D-t 244 K-t 223

278. Təhtəhesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı tərtib olunan hansı mühasibat yazılılığı auditor tərəfindən düzgün hesab edilir:

- D-t 533 K-t 223
- D-t 223 K-t 244
- D-t 223 K-t 244
- √ D-t 244 K-t 221
- D-t 244 K-t 223

279. Depozitə verilmiş əmək haqqının ödənilməsi üçün hesablaşma hesabından nağd pul vəsaitlərinin alınmasının hansı yazılılığı auditor tərəfindən düzgün qəbul olunur:

- D-t 224 K-t 533
- D-t 221 K-t 533
- √ D-t 221 K-t 223
- D-t 533 K-t 221
- D-t 533 K-t 224

280. D-t 343 Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər) , K-t 401 Uzunmüddətli bank kreditləri yazılışı hansı əməliyyatı əks etdirir:

- qısamüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- doğru cavab yoxdur
- √ uzunmüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;

- uzunmüddətli kreditlər üzrə faizlər maya dəyərinə daxil edilir;
- qısamüddətli kreditlər üzrə faizlər mənfəətdən istifadəyə aid edilir;

281. D-t 223 Bank hesablama hesabları , K-t 211 Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları yazılışı hansı əməliyyatı əks etdirir:

- əvvəllər alınmış avansın örtülməsini
- alıcılardan son məbləğin köçürülməsini;
- ✓ malgöndərənlərə avansın köçürülməsini;
- satıcıya avansın köçürülməsini
- sifarişçiyə avansın köçürülməsini

282. Auditor əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t 533 K-t 223
- D-t 223 K-t 533
- ✓ D-t 533 K-t 221
- D-t 224 K-t 533
- D-t 221 K-t 533

283. Auditor əmək haqqının hesablanması hansı mühasibat yazılışını düzgün hesab edir?

- ✓ D-t 202 K-t 533
- D-t 224 K-t 533
- D-t 223 K-t 533
- D-t 533 K-t 221
- D-t 221 K-t 533

284. Müəssisənin fəaliyyəti dövründə yaranmış maddi zərərin ödənilməsi üzrə hesablasmaların auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:

- ✓ bütün cavablar doğrudur
- çatışmazlıqlar, israfçılıq və mənimləmələr üzrə məbləqlərin təqsirkar şəxslərə aid edilməsinin tamlığı;
- 173, 213, 545 sayılı hesablar üzrə mühasibat yazılışlarının tərtib olunmasının düzgünlüyü
- 173, 213, 545 sayılı hesablar üzrə analitik uçotun aparılmasının düzgünlüyü
- təqsirkar şəxslər müəyyən olunmadıqda material dəyərlərinin istehsal xərclərinə silinməsinin düzgünlüyü və əsaslı olması;

285. Sənaye müəssisəsində digər təşkilatın alınmış qiymətli kağızlarının saxlanması üzrə depozit xidməti xərcləri aid edilir :

- ✓ əməliyyat xərclərinə;
- məhsul satışına;
- qeyri satış xərclərinə;
- maliyyə qoyuluşlarına;
- əsas fəaliyyət üzrə xərclərə;

286. Auditorun fikrincə təşkilatın işçilərinə nağd qaydada dividendin ödənilməsi üzrə hansı yazılış düzdür?

- ✓ D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablasmalar» K-t 221«Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablasmalar» K-t «Bank hesablasmalar hesabları»
- D-t «Bank hesablasmalar hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablasmalar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablasmalar» K-t «Tələblərə əsasən verilən digər bank hesabları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablasmalar» K-t «Bank hesablasmalar hesabları»

287. D-t 341 hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t 534 Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?

- öz işçilərinə dividendlərin hesablanması
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi
- ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- təşkilatın işçilərinə dividendlərin ödənilməsi
- ✓ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması

288. Təsisçilərlə hesablaşmaların yoxlanması zamanı aşağıdakı auditor prosedurundan istifadə olunur:

- nizamnamə kapitalının formalaşmasının yoxlanılması;
- ƏDV-nin hesablanmasının düzgünlüyünün yoxlanılması;
- √ dividendlərin uçotunun və ödənilməsinin təşkilinin yoxlanılması;
- vergitutma bazasının hesablanmasının düzgünlüyünün yoxlanılması
- təsis sənədlərinin qeydiyyatının yoxlanılması;

289. D-t Bankdakı hesablaşmalar hesabı K-t Alıcılar və sifarişçilərin qısamüddətli de-bi-tor borcları mühasibat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- √ alıcıların qısamüddətli borclarının ödənilməsini;
- malsatanların ortamüddətli borclarının ödənilməsini
- malsatanların uzun və qısamüddətli kreditör borclarının müəyyən olunmasını
- alıcıların uzunmüddətli debitor borclarının hesablanmasını;
- alıcıların qısamüddətli debitor borclarının hesablanmasını;

290. Təhtəhesab şəxsə hansı halda yeni avans verilir?

- √ əvvəlki avans üzrə tam hesablaşma aparıldıqda
- təşkilatın kassasında sərbəst pul vəsaiti olduqda;
- ezamiyyə haqqında əmr olduqda
- ezamiyyə müddətinə üç gün qalmış
- ezamiyyə vəsiqəsi olduqda;

291. Əmtəə-material qiymətlilərinin faktiki mədaxil edilməsinin həqiqiliyinin və tamlığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- √ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;

292. Debitor və kreditör borclarının reallığının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;
- √ malgöndərən və podratçılarla hesablaşmalar ilə əlaqədar əməliyyatların mühasibat uçotu-nun təşkilinin yoxlanması;

293. Uçot reyestrlərində sənədlərin tamlığının və düzgün tərtib olunmasının yoxlanması auditor proseduru malsatan və podratçılarla hesablaşmaların auditinin hansı istiqamətinə aiddir?

- malgöndərən və podratçılarla hesablaşmalarla əlaqədar əməliyyatlar üzrə vergi uçotunun təşkilinin yoxlanması;
- mövcud qanunvericilik baxımından malgöndərən və podratçılarla bağlanmış müqavilələrin hüquqi qiymətləndirilməsi;
- malgöndərən və podratçılarla hesablaşmalar üzrə ayrı-ayrı əməliyyatların mühasibat uçotu-ndla əks olunmasının düzgünlüyünün yoxlanması;
- malgöndərən və podratçılarla hesablaşmaların mühasibat uçotu-nun təşkilinin yoxlanması;
- √ malgöndərən və podratçılarla hesablaşmalar üzrə əməliyyatların ilkin uçotu-nun təşkilinin yoxlanması;

294. Yoxlanılan təşkilatın mühasibat uçotunda obyektin uçota alınmasından əvvəl ödənilən kreditin faizləri daxil edilir:

- √ maliyyə nəticələrinə
- məhsulun maya dəyərinə
- əlavə edilən kapitalla
- təşkilatın xalis mənfəətinə
- obyektin ilkin dəyərinə

295. Vergilərin hesablanması, tutulması və köçürülməsinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- nizamnamə kapitalının formalaşdırılmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılmasını
- dividendin ödənilməsinin təşkilinin yoxlanılması
- uçotun təşkilinin yoxlanılması
- ✓ mənfəət vergisi üzrə hesablamaların düzgünlüyünün yoxlanılması

296. Nizamnamə kapitalının formalaşdırılmasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ✓ nizamnamə kapitalının vaxtında formalaşdırılmasının yoxlanılması
- nizamnamə kapitalına qoyuluşların mühasibat uçotunda əks etdirilməsinin düzgünlüyünün yoxlanılması
- mülkiyyət formalarının müəyyən olunmasının yoxlanılması
- təsisçilər ilə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- vergi tutmanın yoxlanılması

297. Alıcılar ilə hesablaşmaların yoxlanılması zamanı auditor müəyyən edir:

- ✓ məhsul göndərişi üzrə müqavilənin mövcudluğunu
- alıcının rekvizitlərinin doldurulmasının düzgünlüyünü
- bank hesablarının mövcudluğunu
- alıcının maliyyə nəticələrini
- alıcının maliyyə vəziyyətini

298. Müəssisə malsatanlarla müqavilə bağladıqda onlarla hesablaşmaların auditi əhatə edir:

- valyuta hesabının yoxlanılmasını;
- mühasibat balansının yoxlanılmasını;
- ✓ sənədlərin mövcudluğu və rəsmiləşdirilmənin düzgünlüyünün yoxlanılmasını;
- rekvizitlərin yoxlanılmasını;
- hesablaşma hesabının yoxlanılmasını;

299. İddia tarixi necə təyin olunur?

- ✓ iddia qaldırma hüququnun yaranması tarixindən
- müqavilə bağlandıqdan 12 ay sonra
- müqavilə bağlandıqdan 6 ay sonra
- kreditin müddətinin başa çatmasından sonra
- kreditin açılması günündən

300. Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alındıqdan sonra kredit üzrə faizlər daxil edilməlidir:

- ✓ əməliyyat xərclərinin tərkibinə;
- satışdan kənar xərclərə (gəlirlərə);
- təşkilatın əlavə kapitalına;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- təşkilatın xalis mənfəətinə;

301. Sənaye müəssisəsində kommersiya krediti qaydasında alınmış əmtəə-material qiymətlilərinin uçota alınmasına qədər kredit üzrə faizlər hesablandıqda hara daxil edilir:

- təşkilatın əlavə kapitalına;
- satışdan kənar xərclərə;
- ✓ əmtəə-material qiymətlilərinin dəyərinə;
- əməliyyat xərclərinin tərkibinə;
- təşkilatın xalis mənfəətinə;

- 302.** Sənaye müəssisəsində D-t Alicılar və sifarişçilərlə hesablaşmalar K-t Bank hesablaşma hesabları mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?
- avansın sifarişçinin hesabına köçürülməsini
 - avansın satıcının hesabına köçürülməsini
 - ✓ alıcının borcunun ödənilməsini
 - mal göndərənə avansın köçürülməsi
 - vaxtından əvvəl alınmış avansın məbləğini
- 303.** Valyutanın alınması üzrə əməliyyatların mühasibat uçotunda əks olunmasının düzgünlüyünün yoxlanması aid edilir:
- analitik prosedurlara aid edilir;
 - tipik səhvlərə aid edilir;
 - ✓ auditor proseduruna aid edilir;
 - auditor sübutlarına aid edilir;
 - hesabi yoxlamalara aid edilir;
- 304.** Hesablaşma və valyuta hesabları üzrə bank çıxarışlarının tamlığı yoxlanılır
- ✓ auditor prosedurlar vasitəsi ilə;
 - analitik prosedurlar vasitəsi ilə;
 - hesabi yoxlamalar vasitəsi ilə ;
 - tipik səhvlər vasitəsi ilə;
 - auditor sübutları vasitəsi ilə;
- 305.** Məqsədli maliyyələşdirmə üzrə əməliyyatların tərtib olunmasının tamlığı və düzgünlüyü, struktur bölmələr üzrə cari hesabların açılmasının düzgünlüyü yoxlanılır:
- qeyri maddi aktivlərin auditi zamanı;
 - ✓ hesablaşma əməliyyatlarının auditi zamanı;
 - maliyyə nəticələrinin auditi zamanı;
 - təsis sənədlərinin auditi zamanı;
 - kassa əməliyyatlarının auditi zamanı;
- 306.** Təşkilatın kassasında saxlanılan pul sənədlərinə aid edilmir:
- ✓ patent və lisenziyalar
 - gediş biletləri;
 - özlərinin xüsusi və ya digər təşkilatların səhmləri;
 - poçt markaları;
 - sanatoriya və istirahət evlərinə yol vərəqələri;
- 307.** Təhtəlhəsab şəxslərlə hesablaşmalar adətən aşağıdakı şəkildə yoxlanılır:
- seçmə
 - ✓ başdan başa
 - direktorun sərəncamı
 - ödəniş cədvəli
 - etibarnamə ilə
- 308.** Auditor sənaye müəssisəsində pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışlarından istifadə edir?
- kassadan xarici valyutanın çıxması zamanı;
 - ✓ valyuta hesabları üzrə əməliyyatların auditi zamanı;
 - kassada mövcud olan xarici valyutaların inventarizasiyası zamanı;
 - kassaya xarici valyutanın daxil olması zamanı;
 - təşkilatın banklarla əlaqəsinin mövcudluğunun yoxlanması zamanı
- 309.** Sənaye müəssisəsində valyuta hesabları üzrə əməliyyatların rəsmiləşdirilməsi hansı sənəd əsasında həyata keçirilir?

- √ pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
- bank arayışları;
- xəzinədarın hesabatı;
- pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;

310. Auditor sənaye müəssisəsində ödənilmiş veksellər üzrə hansı yazılışı düzgün hesab edir:

- √ D-t «Bankdakı hesablaşmalar hesabı» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borclar
- D-t « Bankdakı hesablaşmalar hesabı » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Bankdakı hesablaşmalar hesabı
- D-t « Malsatan və podratçılara qısamüddətli kreditor borcları » K-t « Bankdakı hesablaşmalar hesabı
- D-t «Bankdakı hesablaşmalar hesabı » K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»

311. Cəmiyyət tərəfindən geri alınmış öz səhmləri əldə olunmuş vaxtdan bir il ərzində satılmalıdır:

- cəmiyyətin direktorlar şurasının (müşahidə şurasının) təyin etdiyi qiymət ilə;
- müqavilə qiyməti ilə
- √ bazar qiyməti ilə;
- alış qiymətindən aşağı;
- nominal qiyməti ilə;

312. Auditorun fikrincə təşkilatın işçilərinə dividendin hesablanması üzrə hansı yazılış düzdür?

- √ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar»
- D-t «Ümumi mənfəət (zərəri)» K-t «Dividendlərin ödənilməsi üzrə təsisçilərə kreditor borcları»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizainamə) kapitalı»

313. Auditorun fikrincə əmlakın yenidən qiymətləndirilməsi hesabına nizamnamə kapitalının artımı üzrə hansı mühasibat yazılışı düzdür?

- √ D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Keçmiş illərin bölüşdürülməmiş mənfəəti» K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmalar» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi» K-t «Nominal (nizainamə) kapitalı»
- D-t «Emissiya gəliri» K-t «Nominal (nizainamə) kapitalın ödənilməmiş hissəsi»

314. Auditor sənaye müəssisəsində kreditor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:

- √ «Gələcək hesabat dövrlərin gəlirləri»
- «Nominal (nizamnamə) kapitalı»;
- «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- «Qısamüddətli bank kreditləri»;
- «Təhtəlhəsab məbləqlər»;

315. Sənaye müəssisəsində verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması proseduru aid edilir:

- √ xarici hesablaşmaların auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə;
- daxili hesalaşmaların auditinin vəzifəsinə;
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə;

316. Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərəərə) aid edilirsə mənfə kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- √ D-t 801 K-t 223
- D-t 224 K-t 341
- D-t 341 K-t 221

- D-t 221 K-t 341
- D-t 221 K-t 341

317. Kurs fərqi mühasibat uçotunda mənfəətə (zərəərə) aid edildirsə müsbət kurs fərqi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 341 K-t 221
- D-t 224 K-t 341
- √ D-t 223 K-t 801
- D-t 341 K-t 224
- D-t 221 K-t 341

318. Sənaye müəssisəsində D-t 218 K-t 171 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- ödənmə vaxtı çatmış debitor borclarının silinməsini
- uzunmüddətli debitor borclarının silinməsini
- √ vaxtında alınmamış debitor borclarının silinməsini
- axtında silinməmiş debitor borclarının silinməsini
- tələb olunmamış debitor borclarının silinməsini

319. Istiqrazların satılması: satılmış istiqrazlar üzrə kurs fərqi məbləğinə görə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 621 K-t 175
- D-t 175 K-t 621
- D-t 811 K-t 175
- D-t 175 K-t 811
- √ D-t 442 K-t 801

320. Istiqrazların satılması: satış tarixinə kursa görə nominal üzrə istiqrazların dəyərinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- √ D-t 611 K-t 183
- D-t 175 K-t 621
- D-t 801 K-t 175
- D-t 175 K-t 801
- D-t 621 K-t 175

321. Istiqrazların satılması: istiqrazın bazar qiyməti ilə pul gəliri məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- √ D-t 223 K-t 611
- D-t 175 K-t 801
- D-t 621 K-t 175
- D-t 175 K-t 621
- D-t 801 K-t 175

322. Istiqrazların ödənilməsi: istiqrazlar üzrə hesablanmış faiz məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 611 K-t 221
- D-t 223 K-t 225
- √ D-t 175 K-t 801
- D-t 223 K-t 611
- D-t 221 K-t 225

323. Istiqrazların ödənilməsindən maliyyə nəticəsinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- √ D-t 611 K-t 801
- D-t 621 K-t 175
- D-t 175 K-t 621
- D-t 223 K-t 221

- D-t 221 K-t 223
- 324.** Istiqrazların ödənilməsi: vəsaitin valyuta hesabına daxil olduğu tarixə dollar kursu üzrə istiqrazın omlinal dəyərində valyuta məbləğinə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- √ D-t 223 K-t 611
 - D-t 621 K-t 175
 - D-t 175 K-t 621
 - D-t 801 K-t 175
 - D-t 175 K-t 801
- 325.** Xarici valyutanın satışından zərərin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- D-t 731 K-t 621
 - D-t 621 K-t 731
 - √ D-t 801 K-t 611
 - D-t 731 K-t 221
 - D-t 221 K-t 731
- 326.** Xarici valyutanın satışından mənfəətin silinməsinə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- D-t 731 K-t 621
 - D-t 621 K-t 731
 - √ D-t 611 K-t 801
 - D-t 731 K-t 221
 - D-t 221 K-t 731
- 327.** Xarici valyutanın satışı ilə əlaqədar xərclərə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- D-t 611 K-t 221
 - D-t 611 K-t 222
 - √ D-t 731 K-t 223
 - D-t 222 K-t 611
 - D-t 221 K-t 611
- 328.** Auditorun fikrinə görə sənaye müəssisəsində birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilməlidir:
- √ əməliyyat gəlirlərinə
 - ehtiyat kapitalına
 - qeyri satış gəlirlərinə
 - xalis mənfəətə
 - məhsul satışından pul gəlirinə
- 329.** Sənaye müəssisəsində ƏDV hansı mənbədən ödənilməlidir?
- √ satışdan pul gəlirindən
 - marjinal mənfəətdən
 - vergiyə cəlb olunan mənfəətdən
 - balans mənfəətindən
 - xalis mənfəətdən
- 330.** Auditor sənaye müəssisəsində debitor borclarının aşağıdakı hesabda əks etdirilməsini düzgün hesab etmir:
- √ Emissiya gəliri»;
 - Alıcılar və sifarişçilərin debitor borcları;
 - «Təhtə hesab məbləqlər»;
 - «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
 - «Vergi öhdəlikləri»;

- 331.** Borcun ödənilməsi və yaranması gününə kurs fərqi üzrə (manata nisbətən xarici valyuta kursu aşağı düşdükdə) hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- √ D-t 431 K-t 801;
 - D-t 217 K-t 341;
 - D-t 341 K-t 432;
 - D-t 341 K-t 433;
 - D-t 432 K-t 401;
- 332.** Istiqrazların satılması: istiqrazların satışından zərər üzrə tərtib olunmuş hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?
- √ D-t 801 K-t 611
 - D-t 621 K-t 175
 - D-t 175 K-t 621
 - D-t 811 K-t 175
 - D-t 175 K-t 811
- 333.** Valyuta hesabları üzrə əməliyyatlar nəyin əsasında rəsmiləşdirilir?
- xəzinədarın hesabatı;
 - √ pul-hesablaşma sənədləri əlavə edilməklə bank çıxarışları;
 - pul-hesablaşma sənədləri əlavə edilməklə kassa mədaxil orderləri;
 - pul-hesablaşma sənədləri əlavə edilməklə kassa məxaric orderləri;
 - bank arayışları;
- 334.** Sənaye müəssisəsində borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:
- √ mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
 - mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- 335.** Verilmiş avansların və alınmış kommersiya kreditlərinin yoxlanması:
- √ xarici hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
 - maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə aid edilir;
 - daxili hesablaşmaların auditinin vəzifəsinə aid edilir;
 - qeyri maddi aktivlərin auditinin vəzifəsinə aid edilir;
 - maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- 336.** Sənaye müəssisəsində malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı tərtib olunmalıdır?
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
 - D-t «Material ehtiyatları» K-t «İstehsalat məsrəfləri»
 - √ D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
 - D-t «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları» K-t «Material ehtiyatları»
 - D-t «Material ehtiyatları» K-t «Malsatan və podratçılara uzunmüddətli kreditör borcları»
- 337.** Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının aşağıdakı silinmə qaydasını düzgün hesab edir:
- √ D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları»
 - D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları»
 - D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»
 - D-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları» K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları»
 - D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları»
- 338.** Borcların və məqsədli maliyyələşdirmənin uçotunu əks etdirən mühasibat hesabatına daxildir:

- √ mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, kapitaldakı dəyişikliklər haqqında hesabat;

339. Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- √ xalis mənfəət hesabına
- gəlir hesabına
- gələcək dövrlərin gəlirləri hesabına
- məhsulun maya dəyərinə
- işçinin öz vəsaiti hesabına

340. Auditor sənaye müəssisəsində alınmış əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»;
- √ D-t «Alıcı və sifarişçilərin debitor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;
- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər» K-t «Malsatan və podratçılara uzunmüddətlikreditor borcları»

341. Əsas vəsait obyektlərinin istismara verilməsi üzrə hansı yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- √ D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »
- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «Istehsalat məsrəfləri »
- D-t «Istehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
- D-t «Inzibati xərclər » K-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Inzibati xərclər»

342. Təsisçilər tərəfindən əsas vəsaitlərin nizamnamə kapitalına daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:

- √ D-t 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 111 «Torpaq, tikili və avadanlıqlar»; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
- D-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”; K-t 111 “Torpaq, tikili və avadanlıqlar”
- D-t 302 «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi »; K-t 301 “Nominal (nizamnamə) kapitalı”
- D-t 301 “Nominal (nizamnamə) kapitalı”; K-t 302“Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”

343. Nizamnamə kapitalına yönəldidən qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- √ qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanması auditi zamanı;

344. Nizamnamə kapitalına yönəldidən əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş əsas vəsaitlərin amortizasiyanın auditi zamanı;
- daxil olmuş əsas vəsaitlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- √ əsas vəsaitlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;
- daxil olmuş əsas vəsaitlər üzrə ƏDV hesablanması auditi zamanı;
- daxil olmuş əsas vəsaitlər üzrə əmlak vergisinin auditi zamanı;

345. Əsas vəsaitlərin daxil olması və yaradılması üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- √ nizamnamə kapitalına qoyulan əsas vəsaitlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- əsas vəsaitlərin yenidən qiymətləndirilməsi üzrə nəticələrin yoxlanılması
- əsas vəsaitlərin hərəkətinin hesabatda əks olunmasının yoxlanılması

346. Auditor sənaye müəssisəsində əməliyyat gəlirlərinə aşağıdakı məbləğin aid edilməsini düzgün sayır?

- müsbət kurs fərqi
- istiqrazlar üzrə faiz gəlirləri
- √ əmlakın icarəyə verilməsindən gəlirlər
- sığorta ödəmələrinin alınması
- əvəzsiz alınmış aktivlər

347. Auditor sənaye müəssisəsində əsas vəsaitin satışından zərərin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- √ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat xərcləri»
- D-t «Sair əməliyyat xərcləri» K-t «Ümumi mənfəət (zərər)»

348. Auditor müəssisədə əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasını yoxlayarkən hansı elementin daxil edilməməsinə əmin olmalıdır:

- √ idarəetmə heyətinin əmək haqqı
- əsas fəhlələrin əmək haqqı
- quraşdırma ilə bağlı xərclər
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsumları

349. Sənaye müəssisəsində hansı əməliyyat üzrə D-t 721 K-t 112 mühasibat yazılışı aparılır

- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması zamanı;
- norma daxilində istehsal məsrəflərinə daxil edildikdə;
- √ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı ;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması zamanı;

350. Sənaye müəssisəsində əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinməlidir:

- üstəlik xərclərə;
- √ norma daxilində istehsal məsrəflərinə;
- gələcək dövrlərin xərclərinə;
- inzibati xərclərə;
- kommersiya xərclərinə;

351. Aldıqları əsas vəsait obyektinə görə alıcının borcu üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- √ D-t Alıcı və sifarişçilərin debitor borcları K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»
- D-t «Torpaq, tikili və avadanlıqlar»n və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər » K-t « Təhtəlhəsab məbləqlər »
- D-t «Təhtəlhəsab məbləqlər» K-t «Torpaq, tikili və avadanlıqların və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər »;
- D-t Müxtəlif debitor və kreditor borcları K-t« Malsatan və podratçılara kreditor borcları »
- D-t Malsatan və podratçılara kreditor borcları K-t « Müxtəlif debitor və kreditor borcları »;

352. Əsas vəsait obyektinin istismara verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- √ D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «Tormaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması »;
- D-t «Torpaq, tikili və avadanlıqlar » K-t «İstehsalat məsrəfləri"»
- D-t «İstehsalat məsrəfləri» K-t «Torpaq, tikili və avadanlıqlar»
- D-t «İnzibati xərclər» K-t«Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t «İnzibati xərclər»;

353. Əsas vəsaitlərin cari təmirini aparan ixtisaslaşmış təşkilatın hesabının aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K-t «İnzibati xərclər»
- D-t «İnzibati xərclər» K-t "Ümumi mənfəət (zərər)"
- √ D-t «İnzibati xərclər» K-t Malsatan və podratçılara kreditör borcları;
- D-t «Torpaq, tikili və avadanlıqlar» K-t « Bank hesablaşma hesabları »;
- D-t «Ümumi mənfəət (zərər)» K-t « Bank hesablaşma hesabları »;

354. Əsas vəsaitlərin mövcudluğu və qorunmasının auditi aşağıdakı prosedur vasitəsi ilə həyata keçirilir:

- amortizasiya hesablanmayan əsas vəsait obyektinin yoxlanılması;
- pay formasında verilən əsas vəsaitlərin qiymətləndirilməsinin yoxlanılması;
- √ əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması;
- əsas vəsaitlərin daxil olması və çıxmasının yoxlanılması;
- əsas vəsaitlərin pay formasında faktiki daxil olmasının yoxlanılması;

355. Müəssisə tərəfindən satılması nəzərdə tutulan başa çatmamış inşaat qeyd olunur:

- 101 “Qeyri maddi aktivlər”
- 231 “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar”
- 113 «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»
- 111 «Torpaq, tikili və avadanlıqlar»
- √ 205 “Mallar”

356. Qeyri-maddi aktivlərin amortizasiyasının auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- ƏDV üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- Əsas vəsaitlərin amortizasiyasının hesabatda əks olunmasının yoxlanılması
- amortizasiya hesablanan obyektlərin yoxlanılması
- Mənfəət vergisi üzrə hesablaşmaların düzgünlüyünün yoxlanılması
- √ Qeyri-maddi aktivlərə hesablanmış amortizasiyanın hesabatda əks olunmasının yoxlanılması

357. Qeyri-maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması proseduru tətbiq olunur:

- daxil olmuş qeyri maddi aktiv üzrə ƏDV hesablanmasının auditi zamanı;
- daxil olmuş qeyri maddi aktivlərin uzunmüddətli aktivlərin ümumi dəyərində payının hesablanması zamanı
- daxil olmuş qeyri maddi aktiv üzrə amortizasiyanın auditi zamanı;
- daxil olmuş qeyri maddi aktiv üzrə əmlak vergisinin auditi zamanı;
- √ qeyri maddi aktivlərin daxil olması üzrə əməliyyatların auditi zamanı;

358. Əsas vəsaitlərin amortizasiyanın hesablanmasının düzgünlüyünün auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- amortizasiya məbləqlərinin illər üzrə müqayisə edilməsi
- amortizasiya məbləqlərinin dinamikada qiymətləndirilməsi
- hesablanmış amortizasiyanın xərclərə aid edilməsinin düzgünlüyünün yoxlanılması
- amortizasiyanın hesablanmasının müəssisənin uçot siyasətinə uyğunluğunun yoxlanılması
- √ amortizasiyanın aylıq hesablanmasının düzgünlüyünün yoxlanılması

359. Əsas vəsaitlərin hərəkətinin auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:

- əsas vəsaitlərin məcmu aktivlərdə payının müəyyən edilməsi
- √ əsas vəsaitlərin hərəkətinin hesabatda əks etdirilməsinin yoxlanılması
- əsas vəsaitlər üzrə amortizasiyanın hesablanmasının düzgünlüyünün yoxlanılması

- əsas vəsaitlərin icarəyə verilməsinin düzgünlüyünün yoxlanılması
 - əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanılması
- 360.** Əsas vəsaitlərin yenidən qiymətləndirilməsinin nəticələrinin yoxlanılması proseduru istifadə olunur:
- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
 - ✓ əsas vəsaitlərin mövcudluğu və saxlanması auditi zamanı
 - əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
 - əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı
 - işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
- 361.** Əsas vəsaitlərin sonuncu inventarizasiyasının nəticələrinin yoxlanılması proseduru istifadə olunur:
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
 - işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı
 - əsas vəsaitlərin rentabelliyyəsinin auditi zamanı
 - əsas vəsaitlərin hərəkətinin auditi zamanı
 - ✓ əsas vəsaitlərin mövcudluğu və saxlanması auditi zamanı
- 362.** Auditor sənaye müəssisəsində pay şəklində əsas vəsait obyektinin nizamnamə kapitalına daxil edilməsi ilə bağlı aşağıdakı yazılışı düzgün hesab edir:
- ✓ D- t «Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması» K- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»;
 - D- t «Torpaq, tikili və avadanlıqlar» K- t «Nominal (nizamnamə) kapitalı»
 - D- t «Nominal (nizamnamə) kapitalı» K – t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi»
 - D- t «Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi» K- t «Nominal (nizamnamə) kapitalı»;
 - D-t «Nominal (nizamnamə) kapitalı» K- t «Daşınmaz əmlaka investisiyalar»
- 363.** Əsas vəsaitlər aşağıdakı qaydada qiymətləndirilərək mədaxil olunmalıdır:
- bazar qiyməti ilə;
 - faktiki maya dəyəri ilə;
 - plan maya dəyəri ilə ;
 - müqavilə qiyməti ilə;
 - ✓ alış qiyməti ilə;
- 364.** Torpaq sahələri üzrə amortizasiya hesablanırmı?
- bəli;
 - əhkəmənin qərarına əsasən
 - baş mühasibin qərarına əsasən;
 - ✓ xeyr;
 - müəssisə rəhbərinin qərarına əsasən;
- 365.** dənilmiş və ya ödənilməyə qəbul edilmiş hesab üzrə əldə edilmiş QMA mədaxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:
- ✓ D-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması” K-t “Malsatan və podratçılara kreditör borcları”
 - D-t « Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması » K-t 302“Nominal (nizamnamə) kapitalı»
 - D-t «Malsatan və podratçılara kreditör borcları» K-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
 - D-t “Qeyri maddi aktivlər” K-t «Yenidənqiymətləndirmə üzrə ehtiyat»
 - D-t « Nominal (nizamnamə) kapitalı » K-t “Qeyri maddi aktivlərlə bağlı məsrəflərin kapitallaşdırılması”
- 366.** əsisçilər tərəfindən QMA nizamnamə kapitalına tam daxil edilməsi üzrə aşağıdakı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur:
- ✓ D-t «Qeyri maddi aktivlər» K-t 302“Nominal (nizamnamə) kapitalı»
 - D-t « Nominal (nizamnamə) kapitalı » K-t “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi”
 - D-t “Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi” K-t “Nominal (nizamnamə) kapitalı”
 - D-t «Nominal (nizamnamə) kapitalı» K-t “Qeyri maddi aktivlər”

- D-t “Nominal (nizamnamə) kapitalı” K-t Müxtəlif debitor və kreditorlarla hesablaşılır

367. Inventarizasiya zamanı aşkar olunmuş uçota alınmayan əsas vəsait obyektı uçota alınır:

- √ bazar dəyəri ilə;
- baş mühasibin təyin etdiyi qiymətlə;
- qadıq dəyəri ilə;
- müəssisə rəhbərinin təyin etdiyi qiymətlə;
- inventarizasiya komissiyasının təyin etdiyi qiymətlə;

368. Əsas vəsaitlərin inventar kartlarından istifadə olunur:

- əsas vəsaitlərin rentabelliyyənin auditi zamanı
- əsas vəsaitlərin hərəkətinin auditi zamanı
- √ əsas vəsaitlərin auditi zamanı
- əsas vəsaitlərin texniki vəziyyətinin auditi zamanı
- işçinin fondla silahlanması səviyyəsinin auditi zamanı

369. Əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması:

- əsas vəsaitlərin rentabelliyyənin auditin başlıca məqsədidir
- əsas vəsaitlərin hərəkətinin auditin başlıca məqsədidir
- √ əsas vəsaitlərin uçotda qiymətləndirilməsinin auditin başlıca məqsədidir;
- əsas vəsaitlərin texniki vəziyyətinin auditin başlıca məqsədidir
- işçinin fondla silahlanması səviyyəsinin auditin başlıca məqsədidir

370. Malgöndərənlərdən daxil olmuş, lakin hesablaşma aparılmamış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- -t Malsatan və podratçılara kreditor borcları K-t “Material ehtiyatları”
- D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”
- D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
- √ D D-t “Material ehtiyatları” K-t Malsatan və podratçılara kreditor borcları
- D-t “Material ehtiyatları” K-t “Təhtəhsəb məbləqlər”

371. Anbarda çatışmayan yanacaq üzrə çatışmazlığın tutulması ilə bağlı itginin tutulması məhkəmə tərəfindən rədd edilərsə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İddialar üzrə hesablaşmalar» K-t “Material ehtiyatları”
- D-t “İddialar üzrə hesablaşmalar” K-t Malsatan və podratçılara kreditor borcları
- D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
- √ D-t “Material ehtiyatları” K-t “Umumi mənfəət (zərər)”
- D-t «Dəymiş zərərə görə işçilərlə hesablaşmalar» K-t “Material ehtiyatları”

372. Material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması:

- material xərclərinin təhlilinin başlıca məqsədidir;
- material xərclərinin uçotda əks etdirilməsinin auditinin başlıca məqsədidir
- istehsal ehtiyatlarının saxlanması şəraitinin auditinin məqsədidir;
- √ istehsal ehtiyatlarının auditinin başlıca məqsədidir;
- istehsal ehtiyatlarının keyfiyyətinin auditinin başlıca məqsədidir;

373. İstehsal ehtiyatlarının auditinin başlıca məqsədlərinə aiddir:

- √ material qiymətlilərinin mövcudluğu və hərəkəti üzrə hesabatın düzgünlüyünün yoxlanması;
- istehsal ehtiyatlarının keyfiyyətinin yoxlanması;
- material xərclərinin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanması
- istehsal məsrəflərinin tərkibində material xərclərinin payının müəyyən olunması;
- istehsal ehtiyatlarının saxlanması şəraitinin yoxlanması;

- 374.** Materialresurslarının saxlanması üzrə əməliyyatların auditi aşağıdakı audit prosedurlarını əks etdirir:
- material resurslarının silinməsinin düzgünlüyünün yoxlanılmasını
 - ✓ MİE-nin saxlanması təşkilinin yoxlanılmasını
 - hazır məhsulun daxil olmasının yoxlanması;
 - material resursları üzrə ilkin sənədlərin tamlığının yoxlanması;
 - çatışmayan qiymətlilərin uçotda əks etdirilməsinin düzgünlüyünün yoxlanılmasını
- 375.** Material qiymətlilərinin silinməsi üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanması;
 - ✓ MİE-nin buraxılması üzrə ilkin sənədlərin mövcudluğu və tamlığının yoxlanılması
 - material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyünün yoxlanması;
 - material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyünün yoxlanması; MİE-nin saxlanması təşkilinin yoxlanılması
 - MİE-nin saxlanması təşkilinin yoxlanması
- 376.** Material resurslarının mədaxili üzrə əməliyyatların auditi özündə aşağıdakı audit prosedurlarını əks etdirir:
- mal göndərənlərlə hesablaşmaların aparılmasının düzgünlüyünün yoxlanması;
 - MİE-nin dəyərinin ödənilməsinin düzgünlüyünün yoxlanması;
 - ✓ MİE-nin saxlanması təşkilinin yoxlanması
 - material məsrəflərinin məhsulun maya dəyərində daxil edilməsinin düzgünlüyünün yoxlanması;
 - material xərclərinin silinməsinin düzgünlüyünün yoxlanması;
- 377.** Sənaye müəssisəsində ödənilməyə qəbul olunmuş hesab üzrə əldə edilmiş QMA mədaxil edildikdə hansı mühasibat yazılışı aparılır:
- D-t 103 K-t 331
 - ✓ D-t 103 K-t 431
 - D-t 103 K-t 531
 - D-t 531 K-t 103
 - D-t 331 K-t 103
- 378.** Sənaye müəssisəsində QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?
- QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
 - ✓ QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
 - QMA istifadənin səmərəliliyinin yoxlanması
 - QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
 - QMA amortizasiyasının uçotunun auditi
- 379.** QMA uçotu üzrə bütün əməliyyatların hesabatda əks etdirilməsinin yoxlanması auditinin hansı istiqamətinə aid olunur?
- QMA istifadənin səmərəliliyinin yoxlanması
 - QMA amortizasiyasının uçotunun auditi
 - ✓ QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
 - QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
 - QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- 380.** QMA ilə bağlı digər mütləq öhdəliklər üzrə hesablaşmaların düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?
- QMA amortizasiyasının uçotunun auditi
 - QMA istifadənin səmərəliliyinin yoxlanması
 - ✓ QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
 - QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
 - QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- 381.** Təsisçilər tərəfindən pay formasında nizamnamə kapitalına qeyri maddi aktivlərin faktiki daxil olmasının yoxlanması auditinin hansı istiqamətinə aid olunur?

- QMA amortizasiyasının uçotunun auditi
 - √ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
 - QMA istifadənin səmərəliliyinin yoxlanması
 - QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
 - QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
- 382.** Nizamnamə kapitalına yönəldilən qeyri maddi aktivlərin qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditinin hansı istiqamətinə aid olunur?
- QMA amortizasiyasının uçotunun auditi
 - QMA üzrə vergitutmanın düzgünlüyünün auditi
 - QMA istifadənin səmərəliliyinin yoxlanması
 - QMA dövrüyyədən çıxması üzrə əməliyyatın auditi
 - √ QMA daxil olması və yaradılması üzrə əməliyyatların auditi
- 383.** Material-istehsalat ehtiyatlarının auditinin əsas istiqamətlərinə aid edilir:
- √ material resurslarının mədaxili üzrə əməliyyatların auditi
 - ümumi sənədlərin auditi
 - mal göndərənlərlə hesablaşmaların auditi
 - alıcılarla hesablaşmaların auditi
 - istehsal xərclərinin auditi
- 384.** Material-istehsalat ehtiyatlarının auditi üçün informasiya mənbələrinə aid edilir:
- √ çatdırma müqavilələri, qaimələr
 - ödəmə cədvəlləri
 - inventarizasiya aktları
 - mühasibat balansı
 - təşkilatın uçot siyasəti haqqında qaydalar
- 385.** Material-istehsalat ehtiyatlarının (MİE) tam və vaxtında mədaxil edilməsinin yoxlanması audit proseduru tətbiq olunur:
- MİE üzrə inventarizasiyası zamanı;
 - MİE-nin keyfiyyətinin qiymətləndirilməsi zamanı
 - √ MİE-nin auditi zamanı;
 - MİE ilə bağlı müstəqim xərclərin auditi zamanı;
 - MİE-na tələbatın ödənilməsinin auditi zamanı;
- 386.** Material-istehsalat ehtiyatlarının (MİE) auditi zamanı aşağıdakı məsələlər yoxlanılır:
- MİE üzrə aparılmış inventarizasiyanın keyfiyyətinin qiymətləndirilməsi
 - hesablar üzrə öhdəliklərin yaranması səbəblərinin tədqiq olunması
 - √ MİE-nin tam və vaxtında mədaxil edilməsi;
 - MİE-ə tələbatın ödənilməsi;
 - MİE ilə bağlı müstəqim xərclərin uçotda əks olunmasının düzgünlüyünün müəyyən olunması;
- 387.** Sənaye müəssisəsində D-t 341 K-t 534 mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir?
- işləməyən səhmdarlara dividendlərin ödənilməsi
 - təşkilatın işçilərinə dividendlərin ödənilməsi
 - öz işçilərinə dividendlərin hesablanması
 - √ təşkilatda işləməyən səhmdarlara dividendlərin hesablanması
 - ehtiyat kapitalı hesabına dividendlərin hesablanması
- 388.** Sənaye müəssisəsində alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışı doğrudur:
- √ D-t «Bank hesablaşma hesabları» K-t «Alınmış qısamüddətli avanslar»
 - D-t «Digər qısamüddətli aktivlər» K-t «Gələcək hesabat dövrün xərcləri»

- D-t «Alınmış qısamüddətli avanslar» K-t «Digər qısamüddətli aktivlər»
- D-t «Digər qısamüddətli aktivlər» K-t «Alınmış qısamüddətli avanslar»
- D-t «Gələcək hesabat dövrün xərcləri» K-t «Digər qısamüddətli aktivlər»

389. Auditor sənaye müəssisəsinin işçilərinə dividendin hesablanması üzrə hansı yazılışı düzgün hesab edir?

- ✓ D-t 341 K-t 534
- D-t 801 K-t 534
- D-t 801 K-t 533
- D-t 533 K-t 801
- D-t 342 K-t 301

390. Deponent edilmiş əmək haqqı məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ✓ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtə hesab məbləğlər»
- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»

391. Sənaye müəssisəsində təhtə hesab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ✓ D-t «İnzibati xərclər» K-t «Təhtə hesab məbləğlər»
- D-t «Təhtə hesab məbləğlər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- D-t «Kassa» K-t «Təhtə hesab məbləğlər»
- D-t «İstehsalat məsrəfləri» K-t «Təhtə hesab məbləğlər»

392. Auditor normativdən artıq ezamiyyə xərclərinin hansı mənbə hesabına silinməsinə düzgün hesab edir:

- ✓ mənfəət hesabına
- məhsulun maya dəyərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə
- qeyri satış gəlirlərinə
- işçinin öz hesabına

393. Auditor sənaye müəssisəsində deponent edilmiş əmək haqqı məbləği üzrə aşağıdakı mühasibat yazılışını düzgün hesab edir?

- ✓ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Müxtəlif debitor və kreditor borcları»
- D-t «Müxtəlif debitor və kreditor borcları» K-t «Kassa»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Təhtə hesab məbləğlər»
- D-t «Digər ehtiyatlar» K-t «Nominal (nizamnamə) kapital»
- D-t «Bank hesablaşma hesabları» K-t «Müxtəlif debitor və kreditor borcları»

394. Sənaye müəssisəsində əmək üzrə qanunvericilik qaydalarına əməl olunması üzrə daxili nəzarətin vəziyyətinin auditi zamanı yoxlanılır

- ✓ bütün cavablar doğrudur;
- sexlərdə iş vaxtının uçotu tabelinin aparılması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyü;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyü;
- məzuniyyətlərin verilməsi üzrə əmrlərin mövcudluğu;

395. Sənaye müəssisəsində şəxsi heyətin uçotu üzrə nümunəvi formaların mövcudluğunun yoxlanması auditin hansı istiqamətinə aid edilir?

- ✓ əmək üzrə qanunvericilik qaydalarına əməl olunmasının, əmək münasibətləri üzrə daxili nəzarətin vəziyyətinin yoxlanması;
- vaxtamuzd əmək haqqının və digər ödəmələrin hesablanması üzrə uçotun və hesablaşmaların düzgünlüyünün yoxlanması;
- fiziki şəxslərin əmək haqqından tutulmaların hesablanması düzgünlüyünün yoxlanması;
- işçilərə əmək haqqı xərcləri üzrə analitik uçotun təşkilinin yoxlanması;
- işəməz fəhlələrə əmək haqqının hesablanması üzrə uçotun və ona nəzarətin təşkilinin yoxlanması;

- 396.** Sənaye müəssisəsində əmək və onun ödənilməsi üzrə əməliyyatların düzgünlüyünün yoxlanması:
- √ daxili hesablama üzrə uçotun auditinin məqsədidir;
 - kassa əməliyyatları üzrə uçotun auditinin məqsədidir;
 - istehsal xərclərinin üzrə uçotun auditinin məqsədidir;
 - hesablama, valyuta və digər hesabların auditinin məqsədidir;
 - xarici hesablama üzrə uçotun auditinin məqsədidir;
- 397.** Auditor sənaye müəssisəsində qazanxana işçisinə hesablanmış əmək haqqı hansı hesabın debetinə yazılmalıdır?
- √ 202-7;
 - 202-5;
 - 202-6;
 - 202-3;
 - 202-1;
- 398.** Sənaye müəssisəsində təhtə hesab şəxs tərəfindən pul vəsaitlərinin qaytarılmasının hansı yazılışı auditor tərəfindən düzgün hesab edilir:
- √ D-t «Kassa» K-t «Təhtə hesab məbləqlər»
 - D-t «Təhtə hesab məbləqlər» K-t «Bank hesablama hesabları»
 - D-t «Bank hesablama hesabları» K-t «Təhtə hesab məbləqlər»
 - D-t «Bank hesablama hesabları» K-t «İstehsalat məsrəfləri»
 - D-t «Təhtə hesab məbləqlər» K-t «İstehsalat məsrəfləri»
- 399.** Sənaye müəssisəsində təhtə hesab şəxslərə pul vəsaitlərinin verilməsi zamanı hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir:
- √ D-t «Təhtə hesab məbləqlər» K-t «Kassa»
 - D-t «Təhtə hesab məbləqlər» K-t «Bank hesablama hesabları»
 - D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «İstehsalat məsrəfləri»
 - D-t «Bank hesablama hesabları» K-t «İstehsalat məsrəfləri»
 - D-t «İstehsalat məsrəfləri» K-t «Təhtə hesab məbləqlər»
- 400.** Auditor sənaye müəssisəsində əmək haqqının ödənilməsinin hansı mühasibat yazılışını düzgün hesab edir?
- √ D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
 - D-t «Bank hesablama hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 - D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Bank hesablama hesabları»
 - D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 - D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- 401.** Sənaye müəssisəsində əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab edilir?
- √ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 - D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc» K-t «Kassa»
 - D-t «Bank hesablama hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 - D-t «Tələblərə əsasən verilən digər bank hesabları» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
 - D-t «Kassa» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borc»
- 402.** Naryadlar, marşrut vərəqələri informasiya mənbəyi hesab olunur?
- √ daxili hesablama auditinin;
 - əsas vəsaitlərin auditinin;
 - xarici hesablama auditinin;
 - kassa əməliyyatlarının auditinin;
 - istehsal ehtiyatlarının auditinin;
- 403.** İşəməz qaydada fəhlələrə əmək haqqının hesablanmasının yoxlanması zamanı auditor hansı sənəddən istifadə edir?

- √ naryadlar;
- ştat cədvəli;
- qaimə;
- hesab-faktura;
- iş vaxtının tabel uçotu;

404. Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərində hansı məbləğ daxil edilməlidir:

- 306 000 man
- 273 000 man
- 346 000 man
- √ 350 000 man
- 302 000 man

405. Kənar təşkilat tərəfindən aparılmış cari xərclərin aksept edilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Gələcək hesabat dövrlərin xərcləri»; K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- √ D-t «İnzibati xərclər» ; K-t «Malsatan və podratçılara qısamüddətli kreditör borcları»
- D-t «Bina, tikili və avadanlıqla» ;K-t «Bank hesablaşma hesabları»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Bina tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması»; K-t «İnzibati xərclər»

406. Kassadan təhtəhesab məbləğin verilməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Təhtəhesab məbləğlər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Təhtəhesab məbləğlər»
- D-t «Kassa»; K-t «Təhtəhesab məbləğlər»
- √ D-t «Təhtəhesab məbləğlər»; K-t «Kassa»
- D-t «Təhtəhesab məbləğlər»; K-t «Bank hesablaşma hesabları»

407. İşçilərə əmək haqqının hesalanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 217 K-t 341;
- D-t 432 K-t 341;
- √ D-t 202 K-t 533;
- D-t 532 K-t 401;
- D-t 341 K-t 432;

408. Sənaye müəssisəsində plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- √ məhsulun faktiki maya dəyərində;
- satışdankənar xərclərə;
- [satış üzrə xərclərin tərkibinə;
- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- məhsulun normativ maya dəyərində;

409. Əsas vəsaitlərin ilkin dəyərinin formalaşdırılmasının yoxlanmasında hansı element nəzərə alınmamalıdır:

- əsas fəhlələrin əməkl haqqı
- quraşdırma ilə bağlı xərclər
- müəssisəyə çatdırılma ilə bağlı nəqliyyat xərcləri
- Obyektin qeydiyyatı ilə əlaqədar dövlət rüsunları
- √ idarəetmə heyətinin əmək haqqı

410. Normadan artıq ezamiyyə xərcləri məbləği silinir:

- √ xalis mənfəət hesabına

- gələcək dövrlərin gəlirləri hesabına
- məhsulun maya dəyərinə
- işçinin öz vəsaiti hesabına
- gəlir hesabına

411. Hesablaşma-ödəmə cədvəlinə daxil edilir:

- √ hesablanmış əmək haqqı, tutulası və veriləsi məbləq ;
- yalnız ödəniləcək əmək haqqı məbləği;
- hesablanmış və veriləcək əmək haqqı;
- hesablanmış əmək haqqı və tutulma məbləqləri;
- ödənilmək üçün hesablanmış əmək haqqı;

412. Satış üzrə xərclərin tərkibinə aid edilir :

- avadanlıqların amortizasiyası;
- sexlərdə məmulatın qablaşdırılması xərcləri;
- √ reklam xərcləri;
- reklam üzrə vergi;
- əsas fəhlələrin əmək haqqı;

413. Əsas vəsaitlərin təmiri ilə bağlı xərclər silinir:

- √ norma daxilində istehsal məsrəflərinə;
- gələcək dövrlərin xərclərinə;
- inzibati xərclərə;
- kommersiya xərclərinə;
- üstəlik xərclərə;

414. İstehsal ehtiyatları mühasibat uçotunda necə qiymətləndirilir:

- √ faktiki maya dəyəri ilə;
- müqavilə qiyməti ilə;
- bazar qiyməti ilə;
- normativ maya dəyəri ilə;
- plan maya dəyəri ilə;

415. Plandankənar qeyri məhsuldar xərclər daxil edilir

- satış üzrə xərclərin tərkibinə;
- digər fəaliyyətdən zərərlərin tərkibinə;
- √ məhsulun faktiki maya dəyərinə;
- məhsulun normativ maya dəyərinə;
- satışdankənar xərclərə;

416. Köməkçi istehsal xərcləri bölüşdürülür :

- məmulatın emalı xərclərinə proporsional;
- inzibati xərclərin həcminə proporsional;
- √ istehsal sifarişlərinə proporsional;
- buraxılmış məhsulun həcminə proporsional;
- istehsal fəhlələrinin əsas əmək haqqına proporsional;

417. Hesabat kalkulyasiyası tərtib olunur:

- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- √ məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;

418. Smeta kalkulyasiyası tərtib olunur:

- √ ayrı-ayrı məmulat və ya iş üçün sifarişçilərlə hesablaşmada qiyməti müəyyən etmək üçün;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;

419. Normativ kalkulyasiya tərtib olunur:

- √ ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
- il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;

420. Plan kalkulyasiyası tərtib olunur:

- √ il və ya rüb üzrə məhsulun orta maya dəyərini əks etdirir;
- istehsal olunmuş məhsulun faktiki maya dəyərini əks etdirir;
- müəssisənin həmin dövrdə istehsal imkanlarına müvafiq;
- məhsul istehsalına faktiki xərclər haqqında mühasibat məlumatları əsasında;
- ayın əvvəlinə mövcud xammal, material və b.xərc normaları əsasında;

421. Xərclərin natamam hesablanması metodundan (direkt-kostinq) istifadə zamanı:

- √ daimi xərclər bütünlükdə satılmış məhsula aid olunur;
- dolayı xərclər istehsal olunmuş məhsulun həcminə proporsional bölüşdürülür;
- dolayı xərclər istehsal fəhlələrinin əsas əməkhaqqına proporsional bölüşdürülür;
- bütün xərclər satılmış məhsullar və bitməmiş istehsalat arasında bölüşdürülür;
- bütün xərclər satılmış məhsullar və hazır məhsul qalıqları arasında bölüşdürülür;

422. Məhsulun tam maya dəyərini hesablanması metodu ilə direkt-kostinq sisteminin fərqi nədir ?

- √ sabit xərclərin bölüşdürülməsi qaydası;
- müstəqim material məsrəflərinin bölüşdürülməsi qaydası;
- maşın və avadaqlıqların istismarı ilə bağlı xərclərin bölüşdürülməsi qaydası;
- dəyişən xərclərin bölüşdürülməsi qaydası;
- müstəqim əmək məsrəflərinin bölüşdürülməsi qaydası;

423. Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- √ inziati xərclərə;
- əməliyyat xərclərinin tərkibinə;
- əmtəə-material qiymətlilərinin dəyərinə;
- hazır məhsula;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;

424. Auditor sənaye müəssisəsində keçmişdə silinmiş debitor borclarının ödənilməsi üçün daxil olan məbləğin hansı hesabda əks etdirilməsini düzgün hesab edir:

- «Nizamnamə üzrə ehtiyat»;
- √ «Ümumi mənfəət (zərər)»;
- «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»;
- «Qanunvericilik üzrə ehtiyat»;
- Digər debitor və kreditor borcları»;

425. Auditor sənaye müəssisəsində tələb olunma vaxtı ötmüş kreditor borclarını aid edir:

- √ qeyri satış gəlirlərinə
- məhsul satışından pul gəlirinə
- ehtiyat kapitalına
- əməliyyat gəlirlərinə
- xalis mənfəətə

426. Hesabat ayına işçilərə hesablanmış əmək haqqı -350 000 man., sosial müdafiə fonduna köçürmə- 77000 man., deponent məbləq – 4000 man., kassadan verilmiş məbləq– 302000 man. təşkil etmişdir Auditorun fikrincə məhsulun maya dəyərinə hansı məbləğ daxil edilməlidir:

- √ 350 000 man
- 273 000 man
- 346 000 man
- 306 000 man
- 302 000 man

427. Sənaye müəssisəsində ödənmə vaxtı keçmiş debitor və kreditor borclarının mövcudluğunun yoxlanması aid edilir:

- daxili hesalaşmaların auditinin vəzifəsinə;
- maliyyə qoyuluşunun auditinin vəzifəsinə aid edilir;
- √ xarici hesalaşmaların auditinin vəzifəsinə;
- maliyyə nəticələrinin təhlilinin əsas vəzifəsinə
- qeyri maddi aktivlərin auditinin vəzifəsinə;

428. Auditor sənaye müəssisəsində vaxtında tələb olunmayan debitor borclarının silinməsi-nin hansı qaydasını düzgün hesab edir:

- √ D-t «Şübhəli borclar üzrə düzəlişlər» K-t «Alıcılar və sifarişçilərin uzunmüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları
- D-t «Törəmə (asılı) müəssisələrin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t « Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları » K-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları
- D-t «Əsas idarə heyətinin qısamüddətli debitor borcları» K-t «Alıcılar və sifarişçilərin qısamüddətli debitor borcları

429. Sənaye müəssisəsində D-t 223 K-t 211 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- √ alıcıların qısamüddətli borclarının ödənilməsinə;
- malsatanların ortamüddətli borclarının ödənilməsinə
- malsatanların uzun və qısamüddətli kreditor borclarının müəyyən olunmasını
- alıcıların uzunmüddətli debitor borclarının hesablanmasını;
- alıcıların qısamüddətli debitor borclarının hesablanmasını;

430. Sənaye müəssisəsində D-t 531 K-t 223 mühasiat yazılışı hansı əməliyyatın düzgünlüyünü əks etdirir:

- malsatanların ortamüddətli kreditor borclarının ödənilməsinə
- malsatanların qısamüddətli kreditor borclarının hesablanmasını;
- √ malsatanların qısamüddətli kreditor borclarının ödənilməsinə
- malsatanların uzunmüddətli kreditor borclarının hesablanmasını;
- malsatanların uzun və qısamüddətli kreditor borclarının hesablanmasını;

431. Hesablama hesabına qısamüddətli kreditlərin köçürülməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;
- √ D-t 223 K-t 501;
- D-t 343 K-t 801;
- D-t 401 K-t 221;
- D-t 221 K-t 401;

432. Əsas vəsaitlərin alınması üçün kreditdən istifadəyə görə hesablanmış faiz məbləği üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t 801 K-t 343;

- D-t 111 K-t 341;
- D-t 343 K-t 801;
- D-t 341 K-t 111;
- √ D-t 113 K-t 401;

433. Qısamüddətli kreditlər üzrə fəzlərin alınması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- √ D-t 223 K-t 501;
- D-t 343 K-t 801;
- D-t 801 K-t 343;
- D-t 801 K-t 401
- D-t 401 K-t 343;

434. Büdcəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?

- D-t 611-1 "Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin svatışından digər gəlirlər"
- D-t 631 "Maliyyə gəlirləri"
- √ D-t 341 "Hesabat dövrünün xalis mənfəəti (zərər)»
- D-t 801 "Ümumi mənfəət (zərər)"
- D-t 202 "İstehsalat məsrəfləri"

435. Auditor sənaye müəssisəsində kənar təşkilatın cari xərclərinin aksept edilməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?

- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kommersiya xərcləri»
- √ D-t «İnzibati xərclər» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»
- D-t «Kommersiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları» K-t «Gələcək hesabat dövrlərin xərcləri»
- D-t «Gələcək hesabat dövrlərin xərcləri» K-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»

436. Ayın sonunda inzibati xərclər təyin edilmişdir. Onların silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:

- D-t 223 K-t 202
- D-t 202 K-t 601
- D-t 202 K-t 223
- √ D-t 202 K-t 721
- D-t 202 K-t 711

437. Auditor sənaye müəssisəsində məhsul satışından mənfəətin əks etdirilməsinin hansı yazılışını düzgün sayır?

- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- √ D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hazır məhsul»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»

438. Uçot qiyməti ilə mədaxil olunmuş hazır məhsul üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur? (Çəki: 1)

- D-t 205 K-t 221;
- √ D-t 204 K-t 202;
- D-t 221 K-t 223;
- D-t 223 K-t 205;
- D-t 223 K-t 221;

439. Sənaye müəssisəsində hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- √ hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsul buraxılışı cədvəli
- təhvil-təslim qaiməsi, əmr-qaimə
- məhsulun yüklənməsi və satışı cədvəli;

- hazır məhsulun anbar uçotu və rəqəsi;
- 440.** Sənaye müəssisəsinin mühasibat uçotunda hazır məhsulun qiymətləndirilməsi metodunu müəyyən edir:
- istehsalın sahə xüsusiyyəti;
 - ✓ təşkilatın uçot sisteminin seçilməsi;
 - istifadə olunan istehsal texnologiyasının xüsusiyyəti;
 - doğru cavab yoxdur;
 - təşkilatın fəaliyyətinin həcmi;
- 441.** Auditor sənaye müəssisəsində kommərsiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?
- D-t «Hazır məhsul» K-t «Kommərsiya xərcləri»
 - D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Hazır məhsul»
 - D-t «Kommərsiya xərcləri» K-t «Ümumi mənfəət (zərər)»
 - D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
 - ✓ D-t «Satış» K-t «Kommərsiya xərcləri»
- 442.** Nağd hesablaşma qaydasında məhsul satışı üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?
- D-t «Bank hesablaşma hesabları» K-t «Malların satışı»
 - D-t «Bank hesablaşma hesabları» K-t «Yüklənmiş mallar»
 - D-t «Kommərsiya xərcləri» K-t «Hazır məhsul»
 - ✓ D-t «Kassa» K-t «Satış»
 - D-t «Satış» K-t «Kassa»
- 443.** Hazır məhsul hesabında hazır məhsul necə əks etdirilir:
- yalnız faktiki maya dəyəri üzrə;
 - satış qiyməti üzrə;
 - müqavilə və ya uçot qiyməti üzrə
 - ✓ normativ və ya faktiki maya dəyəri üzrə;
 - yalnız uçot dəyəri üzrə;
- 444.** Auditor sənaye müəssisəsində əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışını düzgün hesab edir?
- D-t «Kommərsiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
 - D-t «İnzibati xərclər» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
 - ✓ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
 - D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
 - D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»
- 445.** Sənaye müəssisəsində istehsala buraxılmış materiallar üzrə aşağıdakı mühasibat yazılışları aparılmalıdır?
- ✓ D-t «İstehsalat məsrəfləri» K-t «Material ehtiyatları»
 - D-t «Material ehtiyatları» K-t «İnzibati xərclər»
 - D-t «İnzibati xərclər» K-t «Material ehtiyatları»
 - D-t «Material ehtiyatları» K-t «Bitməmiş istehsal»
 - D-t «Bitməmiş istehsal» K-t «Material ehtiyatları»
- 446.** Bütçəyə vergi ödənişlərinin gecikdirilməsinə görə hesablanmış faizin əks etdirilməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün qəbul edilir?
- ✓ D-t 341 «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
 - D-t 801 «Ümumi mənfəət (zərər)»
 - D-t 202 «İstehsalat məsrəfləri»
 - D-t 631 «Maliyyə gəlirləri»
 - D-t 611-1 «Torpaq, tikili, avadanlığın və digər uzunmüddətli aktivlərin satışından digər gəlirlər»
- 447.** Auditor qazanxana işçilərinə hesablanmış əmək haqqının hansı hesabın debetində əks etdirilməsinin düzgün sayır?

- √ 202-7
- 202-5
- 202-3
- 202-2
- 202-1

448. Əsas istehsal fəhlələrinə əmək haqqının hesablanması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- √ D-t «İstehsalat məsrəfləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar K-t «İstehsalat məsrəfləri»
- D-t «Kommersiya xərcləri»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «İnzibati xərclər»; K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»; K-t «Kassa»

449. Kommersiya xərclərinin silinməsi üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Hazır məhsul»; K-t «Kommersiya xərcləri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Kommersiya xərcləri»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»; K-t «Satış»
- D-t «Ümumi mənfəət (zərəri)»; K-t «Kommersiya xərcləri»
- √ D-t «Satış»; K-t «Kommersiya xərcləri»

450. İstehsala buraxılmış materiallar üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «Malsatan və podratçılara qısamüddətli kreditor borcları»; K-t «Material ehtiyatları»
- D-t «İnzibati xərclər»; K-t «Material ehtiyatları»
- √ D-t «İstehsalat məsrəfləri»; K-t «Material ehtiyatları»
- D-t «Material ehtiyatları» K-t «İstehsalat məsrəfləri»
- D-t «Bitməmiş istehsal»; K-t «Material ehtiyatları»

451. D-t İnziabti xərclər K-t Torpaq,tikili və avadanlıqların amortizasiyası mühasibat yazılışı hansı əməliyyatı səciyyələndirir :

- √ ümumtəsərrüfat təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- norma daxilində istehsal məsrəflərinə;
- xidmət sahələrinin əsas vəsait obyektləri üzrə amortizasiyanın hesablanması;
- ümumistehsal təyinatlı əsas vəsait üzrə amortizasiyanın hesablanması;
- əldə edilmiş əsas vəsait üzrə amortizasiyanın hesablanması;

452. Ləğv olunmuş sifarişlər üzrə xərclər silinir:

- √ qeyri satış xərclərin tərkibinə;
- istehsal maya dəyərinə;
- hazır məhsulun tərkibinə;
- bitməmiş istehsalın tərkibinə;
- kommersiya xərclərinin tərkibinə;

453. Mühasibat hesabatında minimum aşağıdakı informasiyaya açıqlama verilməlidir:

- √ kalkulyasiya xərc maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- kommersiya və inzibati xərclərin tanınması qaydası;
- xərc elementləri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- müstəqim material məsrəflərinin tanınması qaydası;

454. Təşkilatın uçot siyasəti haqqında informasiyanın tərkibində mühasibat hesabatında açıqlama verilməlidir:

- müstəqim material məsrəflərinin tanınması qaydası;
- kalkulyasiya maddələri kəsiyində adi fəaliyyət növü üzrə xərclər;
- qeyri müstəqim xərclərin tanınması qaydası;

- müstəqim əmək məsrəflərinin tanınması qaydası;
- ✓ kommərsiya və inzibati xərclərin tanınması qaydası;

455. Məhsulun maya dəyərinin tam kalkulyasiyası zamanı mənfəət və zərər haqqında hesabatda göstərilən mənfəət məbləği:

- ✓ dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən çoxdur;
- doğru cavab yoxdur;
- kalkulyasiya metodları mənfəətə təsir göstərmir;
- hər iki metoddan istifadə zamanı mənfəətin həcmi eynidir;
- dəyişən xərclər üzrə kalkulyasiyası metodunun tətbiqi zamanı hesablanmış mənfəətdən azdır ;

456. Təhtəlhəsab şəxs tərəfindən edilən ezamiyyə xərcləri üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün qəbul olunur?

- ✓ D-t «İstehsalat məsrəfləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «İstehsalat məsrəfləri»
- D-t «Kommərsiya xərcləri» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Inzibati xərclər» K-t «Təhtəlhəsab məbləğlər»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Kassa»

457. D-t 244 K-t 221 mühasibat yazılışı hansı əməliyyatı əks etdirir?

- Təhtəlhəsab şəxsdən verginin tutulması;
- Təhtəlhəsab şəxsə avans verilməsi üçün hesablaşma hesabından pulun çıxarılması;
- ✓ Təhtəlhəsab şəxsə avansın verilməsi;
- Təhtəlhəsab şəxs tərəfindən istifadə olunmamış məbləğin tutulması;
- Təhtəlhəsab şəxsə əmək haqqının verilməsi;

458. Bütçəyə ödəmələrin gecikdirilməsi ilə bağlı faizin əks etdirilməsinin hansı variantı auditor tərəfindən düzgün qəbul olunur?

- D-t «İstehsalat məsrəfləri»
- D-t «Inzibati xərclər»
- ✓ D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Ümumi mənfəət (zərər)»
- D-t «Sair əməliyyat gəlirləri»

459. Müqəssir şəxsdən çatışmazlığın tutulması mümkün olmadıqda silinir?

- gələcək dövrün xərclərinə;
- əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaya;
- hazır məhsula;
- əməliyyat xərclərinin tərkibinə;
- ✓ maliyyə nəticələrinə;

460. Baş kitabda xərclərin uçotu üzrə yazılışların düzgünlüyü necə yoxlanılır:

- istehsala xərclərin analitik uçotu məlumatlarının istehsalat məsrəfləri hesabları üzrə dövriyyə və qalıq məbləqlərinə uyğunluğunun eyni olması ilə;
- müstəqim xərclərin bölüşdürülməsi cədvəlində və aparılmış hesablamalarda yazılışların düzgünlüyünün üzləşdirilməsi;
- ✓ istehsala xərcləri əks etdirən hesaların dövriyyələrini və qalıq məbləğlərini hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların dövriyyəsi üzrə məbləği hesablamaqla;
- istehsala xərcləri əks etdirən hesaların qalıq məbləğlərini hesablamaqla;

461. Auditor alınmış avans məbləqləri üzrə hansı mühasibat yazılışını doğru hesab edir:

- D-t 192, 243 K-t 244, 245
- D-t 244, 245 K-t 192, 243
- ✓ D-t 221, 223 K-t 443, 543
- D-t 241, 242 K-t 244, 245
- D-t 244, 245 K-t 241, 242

462. Sənaye müəssisəsində istehsal ehtiyatları mühasibat uçotunda qiymətləndirilir:
- √ faktiki maya dəyəri ilə;
 - plan maya dəyəri ilə;
 - müqavilə qiyməti ilə;
 - bazar qiyməti ilə;
 - normativ maya dəyəri ilə;
463. Material qiymətlilərinin mədaxil edilməsinin təhlilinin və qiymətləndirilməsinin düzgünlüyünün yoxlanması auditor proseduru istehsal ehtiyatlarının auditinin hansı istiqamətinə aid edilir:
- √ anbarlarda material qiymətlilərinin hərəkətinin analitik uçotunun auditini;
 - material qiymətlilərdən istifadənin təhlil olunması ;
 - material qiymətliləri üzrə çatışmazlıqların, itgilərin və mənimsəmələrin uçotunun auditini;
 - material qiymətlilərinin icmal uçotunun auditini;
 - material qiymətlilərinin daxil olması üzrə əməliyyatların auditini;
464. İstehsal müəssisələrində kommersiya xərclərinin silinməsinin aşağıdakı qaydası auditor tərəfindən düzgün hesab olunur:
- √ D-t 601 K-t 711;
 - D-t 202 K-t 601;
 - D-t 601 K-t 203;
 - D-t 601 K-t 202;
 - D-t 711 K-t 601;
465. D-t 601 K-801 mühasibat yazılışı hansı halda tərtib olunur?
- √ satışın nəticəsi əks etdirildikdə;
 - məhsul alıcıya yola salındıqda;
 - satışla əlaqədar xərclər silindikdə;
 - satılmış məhsulun maya dəyəri silindikdə;
 - ƏDV hesablandıqda
466. Auditor sənaye müəssisəsində hesabat ilinin mənfəətinin bir hissəsinin dividendlərin ödənilməsinə yönəldilən mənfəət üzrə aşağıdakı yazılışı düzgün sayır?
- D-t 302 D-t 801
 - D-t 311 K-t 534
 - D-t 534 K-t 311
 - D-t 801 K-t 302
 - √ D-t 341 K-t 534
467. Keçən ilin bölüşdürülməmiş mənfəətinin bölüşdürülməsinin hansı istiqamətləri auditor tərəfindən düzgün hesab olunur?
- √ bütün cavablar doğrudur
 - iştirakçılara çatması gəlirin ödənilməsinə
 - ehtiyat kapitalının artırılmasına
 - nizamnamə kapitalının artırılmasına
 - xüsusi fondların genişləndirilməsinə
468. Auditor faktiki mənfəət məbləğini yoxlayarkən nəyə xüsusi diqqət yetirməlidir?
- √ Satılmış məhsulun maya dəyərinə
 - Məhsulun (iş və xidmətin) həcminə
 - Məhsulun (iş və xidmətin) satışından pul gəlirinə
 - Digər satışdan mənfəətə və sair satışdan gəlirlərə
 - Bütün yuxarıda göstərilən məlumatlara
469. AR Vergi Kodeksinə görə qeyri satışdan gəlirlərə aid deyildir:

- √ əvəzsiz alınmış aktivlər;
- təşkilatın aktivlərin müvəqqəti istifadəsinə görə haqqın daxil olması;
- kurs fərqləri
- təşkilatın pul vəsaitlərindən istifadəyə görə alınmış faizlər
- patentlər üzrə hüquq haqqının ödənilməsi ilə bağlı daxilolmalar

470. İxrac əməliyyatlarından xarici valyutada pul daxilolmaları köçürülür:

- √ tranzit valyuta subhesabına
- xaricdəki valyuta hesabına
- hesablaşma hesabına
- bankdakı xüsusi hesablara
- cari valyuta subhesabına

471. Mənfəət vergisinin hesablanması düzgünlüyünü yoxlayarkən auditor hansı hesabın məlumatlarından istifadə edir?

- √ 901
- 341
- 342
- 344
- 801

472. Əsas vəsaitin satışından zərər üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- √ D-t «Ümumi mənfəət (zərər)» K-t «Sair əməliyyat gəlirləri»
- D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» «Hesabat ilinin xalis mənfəəti zərəri»
- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»

473. Məhsul satışından mənfəət üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- √ D-t «Satış» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Satış»
- D-t «Hazır məhsul» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Sair əməliyyat gəlirləri» K-t «Ümumi mənfəət (zərər)»

474. Xarici valyutaya nisbətən manatın cari kursunun dəyişməsi ilə əlaqədar valyuta hesabında qalıqlar üzrə kurs fərqi hansı hesaba aid edilir? (Çəki: 1)

- √ «Ümumi mənfəət (zərər)»
- Qanunvericilik üzrə ehtiyat
- Gələcək hesabat dövrlərin gəlirləri
- Digər ehtiyatlar
- Digər debitor və kreditor borcları

475. Birgə fəaliyyət iştirakçısına çatası mənfəət əks etdirilir:

- √ əməliyyat gəlirinin tərkibində;
- digər müəssisələrində iştirakdan pul gəlirinin tərkibində;
- satışdan kənar gəlirlərin tərkibində;
- xalis mənfəətin tərkibində;
- satışdan pul gəlirinin tərkibində;

476. Ehtiyatların formalaşmasının yoxlanması hesablanması:

- √ maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
- statistik metoddur
- analitik prosedurdur

- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;
- mühasibat uçotunun metodudur;

477. Dividendlərin hesablanması:

- √ maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
- mühasibat uçotunun metodudur;
- statistik metoddur
- analitik prosedurdur
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;

478. Digər fəaliyyət növlərinin maliyyə nəticələrinə aid edilmir:

- əsas vəsaitlərin satışının nəticələri;
- √ əvəzsiz alınmış aktivlər
- qeyri maddi aktivlərin satışının nəticələri
- qiymətli kağızların satışının nəticələri
- əmtəə- material qiymətlilərinin satışının nəticələri;

479. Məhsulun və kapitalın rentabelliyyənin hesablanması və qiymətləndirilməsi:

- statistik metoddur
- mühasibat uçotunun metodudur;
- √ analitik prosedurdur
- maliyyə ənticələrindən istifadənin düzgünlüyünün normativ yoxlanmasıdır
- maliyyə nəticələrinin yoxlanması zamanı auditor sübutudur;

480. Qeyri satışdan gəlirlərə aid deyildir:

- √ digər təşkilatın fəaliyyətində iştirakdan pay
- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- kurs fərqləri
- tələb olunma vaxtı keçmiş kreditor borcları;
- əvəzsiz alınmış aktivlər;

481. Qeyri satışdan gəlirlərə aiddir:

- √ təşkilatın pul vəsaitlərindən isitifadəyə görə alınmış faizlər
- müqavilə öhdəliklərinin pozulmasına görə cərimə, dəbbələmə;
- aktivlərin yenidən qiymətləndirilməsi
- hesabat ilində aşkar olunmuş ötən illərin mənfəəti
- təşkilata dəymiş zərərin ödənilməsi;

482. Normativdən artıq ezamiyyə xərcləri hansı mənbə hesabına silinməlidir:

- √ mənfəət hesabına
- qeyri satış gəlirlərinə
- gələcək hesabat dövrlərin gəlirlərinə
- məhsulun maya dəyərinə
- işçinin öz hesabına

483. Birgə fəaliyyət iştirakçısına çatacaq mənfəət daxil edilir:

- √ əməliyyat gəlirlərinə
- ehtiyat kapitalına
- qeyri satış gəlirlərinə
- xalis mənfəətə
- məhsul satışından pul gəlirinə

484. Tələb olunma vaxtı ötmüş, təşkilatın gəliri kimi tanıma kreditor borcları daxil edilir:

- məhsul satışından pul gəlirinə
- əməliyyat gəlirlərinə
- ehtiyat kapitalına
- xalis mənfəətə
- ✓ qeyri satış gəlirlərinə

485. Bank ayın sonunda onun hesablarında olan pul vəsaiti qalıqları üzrə faiz formasında gəlir hesablayır. Həmin məbləq nəyin tərkibinə daxildir:

- xalis mənfəətə
- qeyri satış gəlirlərinə
- ✓ əməliyyat gəlirlərinə
- ehtiyat kapitalına
- məhsul satışından pul gəlirinə

486. ƏDV hansı mənbədən ödənilir?

- ✓ satışdan pul gəlirindən
- marjinal mənfəətdən
- vergiyə cəlb olunan mənfəətdən
- balans mənfəətindən
- xalis mənfəətdən

487. Əməliyyat gəlirlərinə aid edilir?

- ✓ əmlakın icarəyə verilməsindən gəlirlər
- sığorta ödəmələrinin alınması
- istiqrazlar üzrə faiz gəlirləri
- əvəzsiz alınmış aktivlər
- müsbət kurs fərqi

488. Vergitutma mənfəətinin məbləği 300 min manat, mənfəət vergisi üzrə güzəştin hesablanması zamanı nəzərə alınan xərc 24 min manatdır. Vergiyə cəlb olunan mənfəət məbləğini müəyyən edin?

- ✓ 276 min manat
- 256 min manat
- 216 min manat
- 376 min manat
- 324 min manat

489. Təşkilatın işçilərinə dividendin hesablanması üzrə aşağıdakı yazılış auditor tərəfindən düzgün sayılır?

- D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)»; K-t «Nominal (nizamnamə) kapitalı»
- D-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar» K-t «Ümumi mənfəət (zərər)»
- D-t «Ümumi mənfəət (zərər)» K-t «Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar»
- D-t «Ümumi mənfəət (zərər)»; K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- ✓ D-t «Hesabat ilinin xalis mənfəəti (zərəri)» ;K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»

490. Təsisçilərin payının faktiki daxil olması üzrə hansı mühasibat yazılışı auditor tərəfindən düzgün hesab olunur?

- ✓ D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları ;
- D-t pul vəsaitlərinin, material qiymətlilərinin, qiymətli kağızların uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalı»;
- D-t pul vəsaitlərinin uçotu hesabları K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»;
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t pul vəsaitlərinin uçotu hesabları;

491. Əvvəllər satın alınmış xüsusi səhmlərin satışının nəticələri üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- √ D-t «Bank hesablaşma hesabları» K-t «Pul vəsaitlərinin ekvivalentləri»
- D-t «Pul vəsaitlərinin ekvivalentləri» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Ümumi mənfəət (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalı» K-t «Pul vəsaitlərinin ekvivalentləri»

492. Pul formasında ödənilmiş kapitalın hər bir iştirakçının payının ödənilməsinə daxil olması üzrə hansı yazılış auditor tərəfindən düzgün hesab olunur?

- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- √ D-t «Bank hesablaşma hesabları» K-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»
- D-t «Nominal (nizamnamə) kapitalının ödənilməmiş hissəsi» K-t «Hesabat dövrünün xalis mənfəəti (zərəri)»

493. D-t Hesabat dövrünün xalis mənfəəti (zərəri) K-t Nominal (nizamnamə) kapitalı yazılışı nəyi əks etdirir?

- əvəzi ödənilmədən qiymətlilərin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- məqsədli daxilolmaların nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- √ hesabat dövrünün xalis mənfəətinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- yığım fondunun müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;
- digər ehtiyatların müəyyən hissəsinin nizamnamə kapitalının artırılmasına yönəldilməsini;

494. Müəssisədə normativ və ya plan maya dəyəri göstəricisindən istifadə aşağıdakı hesabdan istifadənin əsas şərtidir:

- satış;
- √ məhsul buraxılışı
- yüklənmiş mallar;
- hazır məhsul;
- gələcək dövrlərin xərcləri;

495. Hazır məhsulların yüklənməsi üzrə ilkin sənədlərə aiddir:

- hazır məhsul buraxılışı cədvəli
- təhvil-təslim qaiməsi, əmr-qaimə;
- √ hesab-faktura, əmtəə-nəqliyyat qaiməsi;
- hazır məhsulun anbar uçotu vərəqəsi;
- məhsulun yüklənməsi və satışı cədvəli;

496. Məhsul buraxılışı və satışının uçotu üzrə analitik və sintetik uçot reyestrinə aiddir:

- əmtəə-nəqliyyat qaiməsi;
- √ hazır məhsul buraxılışı cədvəli
- əmr-qaimə;
- hesab-faktura;
- təhvil-təslim qaiməsi;

497. Hazır məhsulun uçotu üzrə ilkin sənəd:

- √ təhvil-təslim qaiməsi;
- məhsul buraxılışı cədvəli
- əmtəə-nəqliyyat qaiməsi;
- hesab-faktura;
- əmr-qaimə;

498. Bağlanmış müqaviləyə əsasən mülkiyyət hüququ satıcıdan alıcıya keçdikdə məhsul mühasibat uçotunda necə əks etdirilir:

- məsul saxlanmada olan məhsul;
- √ satılmış məhsul;
- yüklənmiş məhsul;

- hazır məhsul;
- bitməmiş istehsal

499. Təşkilat məhsul buraxılışı hesabından istifadə etmədən məhsul buraxılışının uçotunu aparır.

- satış və ya uçot qiyməti ilə
 - «Hazır məhsul» hesabında məhsul buraxılışı əks etdirilir:
- √ Bu halda faktiki maya dəyəri ilə;
- normativ və ya plan istehsal maya dəyəri ilə;
 - müqavilə və ya uçot qiyməti ilə;

500. Mühəsibat balansında hazır məhsul necə əks etdirilir:

- normativ və ya faktiki maya dəyəri ilə
 - uçot qiyməti ilə
 - satış qiyməti ilə
 - müqavilə qiyməti ilə
- √ yalnız faktiki maya dəyəri ilə